

1. AR Prezidenti ona təqdim olunmuş qanunları neçə gün ərzində imzalayır

- 30 gün
- 14 gün
- 60 gün
- ✓ 56 gün
- 46 gün

2. Qəbul olunmuş qanun layihələri nə vaxt qüvvəyə minir?

- prezident tərəfindən imzalandıqdan sonra;
- qəbul edildiyi andan;
- səsvermədən sonra
- sanksiyalaşdırdıqdan sonra;
- ✓ dərc edildikdən sonra;

3. Qanunvericilik prosesi hansı mərhələlərdən ibarətdir

- qanunvericilik təşəbbüsü, müzakirəsi, qəbul edilməsi
- ✓ qanunvericilik təşəbbüsü, qanun layihəsinə parlament komissiyalarında baxılması, qəbul edilməsi, sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi
- qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi
- qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi, hüquqi qüvvəyə minməsi
- qanun layihəsinin yalnız deputatlar tərəfindən təklif edilməsi, promulqasiya

4. Aşağıda göstəricilərdən hansı Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələyə aiddir

- ✓ amnistiya
- vətəndaşlıq məsələləri
- əfv etmək
- siyasi sığınacaq verilməsi məsələləri
- Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri təyin etmək

5. Naxçıvan Muxtar Respublikası Prokurorunu vəzifəyə kim təyin edir

- Azərbaycan Respublikası Baş Prokuroru
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
- Naxçıvan Muxtar Respublikası Baş Naziri
- ✓ Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

6. Aşağıda göstərilən subyektlərdən hansı qanunvericilik təşəbbüsünə malik deyil

- Azərbaycan Respublikası Prezidenti
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi
- ✓ Daxili İşlər Naziri
- Azərbaycan Respublikası Baş Prokuroru
- Milli Məclisin deputatları

7. "Dövlət başçısının təntənəli şəkildə vəzifə səlahiyyətlərinə başlaması proseduru necə adlanır?"

- veto
- embarqo
- ✓ inaqurasiya
- referendum
- impiçment

8. Prezidentin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verdikdə AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?
- Milli Məclisin ən yaşlı deputatı
 - ✓ vitse-prezident
 - baş nazir
 - Milli Məclisin sədri
 - Milli Məclisin deputatlarının səs çoxluğu ilə seçdiyi deputat
9. AR-nın Birinci vitse-prezidenti və onu ailəsinin maddi və sosial təminatı nəyin hesabına təmin edilir?
- ✓ dövlət hesabına
 - bütün cavablar düzdür
 - AR Prezidentinin ehtiyat fondunun hesabına
 - Maliyyə Nazirliyinin hesabına
 - Milli Məclisin hesabına
10. AR-nın Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu kimlərə verə bilər?
- ✓ bütün cavablar düzdür
 - AR Prezidentinin müəyyən etdiyi digər şəxslərə
 - Müvafiq sahə üzrə nazirliyin rəhbərinə
 - AR-nın Nazirlər Kabinetinin üzvlərinə
 - şəxsən prezidentin özü
11. AR-nın vitse-prezidenti hansı halda cinayət məsuliyyətinə cəlb oluna bilər?
- ölkəni xəbərsiz tərk etdikdə
 - Düzgün cavab yoxdur
 - inzibati xəta törətdikdə
 - Milli Məclisin iclaslarında iştirak etmədikdə
 - ✓ cinayət əməli törətdikdə
12. AR vitse-prezidentlərinin toxunulmazlığı nəyi ifadə edir?
- barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz
 - şəxsi müayinə edilə bilməz
 - ✓ bütün cavablar düzdür
 - cinayət məsuliyyətinə cəlb edilə bilməz
 - axtarışa məruz qala bilməz
13. AR-nın vitse-prezidenti hansı halda tutula bilər?
- inzibati xəta törətdikdə
 - ölkəni xəbərsiz tərk etdikdə
 - ✓ cinayət başında yaxalanma halında
 - Milli Məclisin iclaslarında iştirak etmədikdə
 - Düzgün cavab yoxdur
14. AR-nın vitse-prezidentinin toxunulmazlığına kim tərəfindən xitam verilə bilər?
- AR-nın Baş naziri tərəfindən
 - ✓ AR Baş prokurorunun təqdimatına əsasən AR-nın Prezidenti tərəfindən
 - AR-nın Ali Məhkəməsinin sədri tərəfindən
 - Milli Məclisin deputatlarının səs çoxluğu ilə
 - AR-nın Milli Məclisinin sədri tərəfindən
15. Prezidentin səlahiyyətlərini icra edən AR-nın baş naziri bu vəzifəni icra edə bilmədikdə AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?

- Milli Məclisin deputatlarının səs çoxluğu ilə seçdiyi deputat
- Milli Məclisin ən yaşlı deputatı
- vitse-prezident
- birinci vitse-prezident
- ✓ Milli Məclisin sədri

16. Prezidentin səlahiyyətlərini icra edən vitse-prezident istefa verdikdə AR-nın Prezidentinin səlahiyyətlərini kim icra edir?

- Milli Məclisin deputatlarının səs çoxluğu ilə seçdiyi deputat
- Düzgün cavab yoxdur
- ✓ AR-nın Baş naziri
- Milli Məclisin sədri
- Milli Məclisin ən yaşlı deputatı

17. "AR-nın Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənənar prezident seçkiləri hansı müddətə keçirilir? "

- 3 ay müddətində
- ✓ 60 gün müddətində
- 1 həftə müddətində
- 1 ay müddətində
- 4 ay müddətində

18. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdi

- Müdafiə Naziri
- Milli təhlükəsizlik Naziri
- Baş Qərargah Rəisi
- Azərbaycan Respublikası Milli Məclisinin sədri
- ✓ Azərbaycan Respublikasının Prezidenti

19. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti

- ✓ 5 ildir
- 4 idir
- 2 ildir
- 1 ildir
- 3 ildir

20. Azərbaycan Respublikası İcra hakimiyyəti kimə mənsubdur?

- Azərbaycan Respublikası Konstitusiyə Məhkəməsinə
- Prokurorluq orqanlarına
- Azərbaycan Respublikası Milli Məclisinə
- ✓ Azərbaycan Respublikası Prezidentinə
- Yerli özünüidarəetmə orqanlarına

21. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələlərini hansı dövlət orqanı həll edir?

- ✓ Azərbaycan Respublikası Konstitusiyə Məhkəməsi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Prezidenti
- Azərbaycan Respublikası Prokurorluğu
- Azərbaycan Respublikası Ali Məhkəməsi

22. Naxçıvan Muxtar Respublikası qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir

- Azərbaycan Respublikasının Prezidenti
- ✓ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
- Azərbaycan Respublikasının Nazirlər Kabineti

23. Naxçıvan Muxtar Respublikası Ali Məclisi neçə nəfərdən ibarətdir

- ✓ 45 deputat
- 125 deputat
- 75 deputat
- 100 deputat
- 50 deputat

24. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir

- 2 il
- 4 il
- 1 il
- 3 il
- ✓ 5 il

25. Azərbaycan Respublikası Milli Məclisi neçə deputatdan ibarətdir?

- 150 deputat
- 120 deputat
- 130 deputat
- ✓ 125 deputat
- 100 deputat

26. Ombudsman hansı hallarda anonim şikayətləri qəbul edə bilər?

- Şikayətdə göstərilən hallar mühüm istiqaməti əhəmiyyət kəsb edərsə
- ✓ Şikayətdə göstərilən hallar yetərinə sübutlu və əsaslı faktlarla təsdiq edilərsə
- Şikayətdə göstərilən hallar yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasına aid olarsa
- Şikayətdə göstərilən hallar yetərinə sübutlu görünərsə
- Şikayətdə göstərilən hallar yetərinə əsaslı görünərsə

27. Konstitusiyaya nəzarətinin mahiyyəti nədir?

- konstitusiyaya məhkəməsi tərəfindən nazirlər kabinetinin yoxlanılması
- konstitusiyaya məhkəməsi tərəfindən qanunverici orqanın yoxlanılması
- ✓ bütün qanun və qanunqüvvəli aktların və s. konstitusiyaya uyğunluğuna nəzarət
- konstitusiyaya məhkəməsi tərəfindən məhkəmələrin yoxlanılması
- konstitusiyaya məhkəməsi tərəfindən hüquq mühafizə orqanlarının yoxlanılması

28. Hüququn mənbələri (formaları) hansılardır?

- məhkəmə təcrübəsi; qanunqüvvəli aktlar; hüquqi adət
- hüquqi presedent (məhkəmə təcrübəsi); normativ-hüquqi akt; qanunlar
- ✓ beynəlxalq hüquqi aktlar; qanunlar; qanunqüvvəli aktlar
- hüquqi adət; hüquqi presedent (məhkəmə təcrübəsi); beynəlxalq hüquqi aktlar
- hüquqi adət; hüquqi presedent (məhkəmə təcrübəsi); normativ-hüquqi akt

29. Məhkəmə hakimiyyətin digər hakimiyyətlərdən fərqi:

- məhkəmələr parlamentin qəbul etdiyi qanunlara tabe olurlar
- məhkəmələr istintaq aparırlar
- məhkəmələr qanunlara düzgün əməl olunmasına nəzarət edirlər
- məhkəmələr qanun qəbul etmir
- ✓ məhkəmələr ədalət mühakiməsini həyata keçirirlər

30. Konstitusiyaya görə azadlıq anlayışının mahiyyəti nədən ibarətdir?
- özünü idarə etmək bacarığından
 - geniş imtiyazlara malik olmaq imkanından
 - hər bir şeyə hüquqların olmasından
 - hər şeyi etmək imkanından
 - ✓ qanunla yol verilən hər şeyi etmək imkanından
31. Konstitusiya hansı funksiyaları yerinə yetirir?
- yalnız seçkilərin keçirilməsinə dair münasibəti
 - vətəndaşa cərimə cəzasının həddini müəyyən edir
 - ✓ Konstitusiya hüquq münasibətlərini nizama salır
 - xarici siyasətlə bağlı olan məsələni tənzimləyir
 - qanun pozuntularına qarşı mübarizəni nizamlayır
32. Konstitusiya hüquq elmində hansı metodlardan istifadə edilir?
- sosioloji sorğular metodu
 - ✓ analiz, sintez, deduksiya, induksiya, analogiya, müqayisə, tarixi yanaşma
 - kütləvi informasiya vasitələrindən istifadə metodu
 - qarşılıqlı təhlil metodu
 - təbliğat və təşviqat metodu
33. Hansı xüsusiyyət prezidentli respublikaya aid edilir?
- ✓ prezident icraedici hakimiyyətin başçısı kimi, prezidentin parlamenti buraxmaq hüququnun olmaması
 - prezidentin parlament qarşısında hesabat verməsi
 - prezidentin parlamentdən kənar seçkisi
 - hökumətin parlament qarşısında məsuliyyəti
 - prezidentin parlamenti buraxmaq hüququnun olmaması
34. Dövlətin tərkib elementləri
- ✓ ərazi, əhali, dövlət hakimiyyəti
 - dil, millət, dövlət başçısı
 - dil, ərazi, əhali, ordu
 - ərazi, əhali, ordu
 - dil, ərazi, dövlət hakimiyyəti
35. Hüquq münasibətlərinin tərkibi
- subyektlərin subyektiv hüquq və vəzifələri
 - hüquq münasibətlərinin subyekt, məzmunu
 - hüquq münasibətlərinin tərkibi
 - hüquq münasibətlərinin subyekt, subyektiv cəhət, obyekt, obyektiv cəhət
 - ✓ hüququn subyekt, hüquq münasibətlərinin məzmunu, obyekt
36. Konstitusiya hüquq normalarına əsasən hər bir vətəndaşın hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verən orqan hansıdır?
- elmi-yaradıcılıq mərkəzləri
 - ictimai təşkilatlar
 - ✓ dövlət
 - Ombudsmanlar
 - həmkarlar ittifaqları
37. Konstitusiya hüquq münasibətləri strukturuna görə hansı hissələrdən ibarətdir ?
- ✓ Konstitusiya hüquq münasibətləri obyekt, subyekt və məzmundan ibarətdir
 - Konstitusiya hüquq münasibətlərinin yalnız obyekt və məzmunu vardır

- Konstitusiyaya hüquq münasibətlərinin yalnız obyekt və subyektli vardır
- Konstitusiyaya hüquq münasibətlərinin strukturuna yalnız məzmun daxildir
- Konstitusiyaya hüquq münasibətlərinin yalnız subyektli və məzmunu vardır

38. Konstitusiyaya hüquq elmi hansı elmlərdən hesab edilir?

- nəzəri-tarixi elmlərdəndir
- ictimai-siyasi elmlərdəndir
- xüsusi-hüquq elmlərindəndir
- fəlsəfi-hüquq elmlərdəndir
- ✓ sahəvi hüquq elmlərindəndir

39. Konstitusiyaya hansı subyektlərə aiddir?

- cəmiyyətdə olan partiyalara
- ✓ dövlət,şəxsiyyət,cəmiyyətə
- yetkinlik yaşına çatanlara
- dövlət və onun rəhbərliyin
- fiziki şəxslərə və dövlətə

40. Konstitusiyanın zamana görə qüvvəsi nədir?

- ✓ konstitusiyanın qüvvədə olması müddəti
- konstitusiyanın qeydə alınması
- konstitusiyanın ilk yaranma tarixi
- konstitusiyada dəyişikliklər edilmə müddəti
- konstitusiyanın qəbulu tarixi

41. Konstitusiyanın şəxslərə görə qüvvəsi nədir?

- Konstitusiyayı təsdiq edən şəxslər
- Konstitusiyayı qəbul edən şəxslər dairəsi
- Konstitusiyaya əlavə edə bilən şəxslər
- ✓ Konstitusiyanın şamil edildiyi şəxslər dairəsi
- Konstitusiyayı dəyişdirə bilən şəxslər

42. Konstitusiyanın məkana görə qüvvəsi nədir?

- konstitusiyanın qəbul edildiyi məkan
- konstitusiyanın dərc olunduğu məkan
- konstitusiyanın tanındığı ölkələr
- ✓ konstitusiyanın hansı ərazidə qüvvədə olması
- konstitusiyanın ilk dəfə yarandığı yer

43. Konstitusiyaya əsasən dövlətin ali məqsədi hansıdır?

- ✓ İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
- Xalqın rifahının yüksəldilməsi
- Xalqın milli maraqlarının təmin edilməsi
- Xalqın iradəsinin həyata keçirilməsinin təmin edilməsi
- Vətəndaşın rifahının yüksəldilməsi,onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi

44. Dövlətin mühüm məsələləri ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan xalqı hansı vasitəsim ilə iştirak edir?

- ✓ referendum yolu ilə
- təyinetmə yolu ilə
- seçkilər yolu ilə
- impiçment yolu ilə
- özünüdərətmə yolu ilə

45. Siyasi sistemə daxildir:

- ictimai təşkilatlar
- millətlər
- √ siyasi partiyalar
- nəqliyyat sistemi
- idman cəmiyyətləri

46. Xalq hakimiyyəti nin mövcudluğu necə həyata keçirilir?

- parlament tərəfindən qəbul edilmiş qanunla
- yerli hakimiyyət orqanlarının qərarı ilə
- hökumətin qərarı ilə
- √ azad seçkilərlə
- dövlət başçısının əmri ilə

47. Demokratik rejim hansı xüsusiyyəti ilə seçilir?

- məhkəmə və hüquq mühafizə orqanlarının mövcudluğu
- √ insanların hüquq və azadlıqlarının qorunması
- insanların hüquq və azadlıqlarının boğulması
- hökumətin hakimiyyətə əsaslanan ordu tərəfindən təşkil olunması
- dövlət nəzarətinin mövcudluğu

48. Hansı xüsusiyyət demokratik dövlətə xas deyil?

- dövlət orqanlarının və siyasi partiyaların birləşməsi
- √ insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferasına müdaxilə etməsi
- hüquq və azadlıqların tanınması
- siyasi plüralizm
- dövlət orqanlarının qanuna əsaslanması

49. Monarxiyanın respublikadan fərqli cəhəti hansıdır?

- prezident hakimiyyətinin mövcudluğu
- hakimiyyətin təşkilinin mənbəyi
- hökumətin parlament qarşısında məsuliyyəti
- √ ali hakimiyyətin irsi olması
- referendumun mövcudluğu

50. Dövlət formasının əsas elementi hansıdır?

- seçki sistemi
- ictimai birliklər
- hakimiyyət
- partiyalar
- √ idarəetmə forması

51. Hüquq pozuntusunun əsas əlamətləri

- hüquqasidd əməl – hərəkət; subyekt, obyekt, təqsir
- subyekt və obyektin mövcudluğu;
- pozulmuş hüquqlar, təqsir, hüquqazidd əməl
- hüquqazidd əməl, subyekt-anlaqlı şəxs; obyekt; ictimai münasibətlər
- √ hüquqazidd əməl; subyekt-anlaqlı şəxs; təqsir

52. Dispozitiv və imperativ normalar hansı əlamətlərinə görə təsnifatlandırılır?

- Ümumi xarakter daşdığına görə;
- səlahiyyətverici və qadaganeçici olduğuna görə

- ✓ müəyyənlik dərəcəsinə görə;
- Məcburetmə xarakteri daşdığına görə;
- Xüsusiyyətlərinə görə;

53. Hər hansı bir şəxs Azərbaycan Respublikasının vətəndaşlığına daxil olmaq istədikdə, hansı şərtlərə əməl etməlidir?

- ✓ azı 5 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 6 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 7 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 3 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır
- azı 10 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaladır

54. Azadlıq hüququ nədir?

- irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəzifətindən, əqidəsindən və s. asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi
- hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ
- hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ
- ✓ qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər
- hər kəsin yazışma, telefon danışqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirlərini saxlamaq hüququna təminat verilir

55. Hüququn ümumi prinsiplərinə aid deyil

- hüquq və vəzifələrin vəhdəti; sosial azadlıq
- ✓ hüquq qabiliyyəti; fəaliyyət qabiliyyəti
- hüquq bərabərliyi; təqsirə görə məsuliyyət
- demokratizm; humanizm
- qanunçuluq; sosial ədalət

56. Konstitusiyaya nəzarətini hansı orqan həyata keçirir?

- Azərbaycan Respublikasının Nazirlər Kabineti sistemi
- Azərbaycan Respublikasındakı Ali Məhkəmə orqanları
- ✓ Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi
- Azərbaycan Respublikasının Baş Prokurorluq orqanları
- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

57. Konstitusiyaya hüququ vətəndaşların hansı kateqoriyasına aid edilir?

- yalnız hərbi mükəlləfiyyətli vətəndaşlara
- yalnız vətəndaşlığı olan şəxslərə
- yalnız anlaqlı şəxslərə
- yalnız 18 yaşa çatmış vətəndaşlara
- ✓ Konstitusiyanın qüvvədə olduğu ərazidəki bütün vətəndaşların hamısına

58. Konstitusiyaya hüququ hansı ictimai münasibətləri nizama salır?

- ✓ Dövlət, cəmiyyət və şəxsiyyət arasındakı olan münasibətləri
- yalnız insanlar arasında yaranan münasibətləri nizama salır
- ayrı-ayrı şəxslər arasında yaranan mübahisəli münasibətləri
- ictimai təşkilatlar arasında yaranan münasibətləri nizamlayır
- yalnız dövlətin öz orqanları arasında yaranan münasibətləri

59. Hüquqi dövlətdə qanunlar kim tərəfindən qəbul edilir?

- idarəedici orqan tərəfindən
- müəyyən orqanların səlahiyyətli şəxsləri tərəfindən

- √ parlament
- konstitusiyua məhkəməsi tərəfindən
- prezident tərəfindən

60. İcraedici orqanın sərəncamları necə adlanır?

- konstitusiya qanunları
- məhkəmə qərarları
- √ qanundan aşağıqüvvəli aktlar
- məcəllə
- konstitusiya

61. Dövlət hakimiyyətinin əsas xüsusiyyəti hansıdır?

- ictimai birliklər
- siyasi təşkilatlar
- √ dövlətin idarəetmə mexanizminin mövcudluğu
- ictimai təşkilat
- düzgün cavab yoxdur

62. Hansı əlamət dövlət quruluşu formasını izah edir?

- məhkəmə orqanlarının təşkili
- dövlət hakimiyyətinin təşkili metodları
- √ dövlətin ərazi və ya milli ərazi təşkili
- qanunverici, icraedici və nəzarət funksiyalarının məcmusu
- dövlətin ali hakimiyyət orqanlarının təşkili

63. Hansı idarəetmə formasında hökumət parlament tərəfindən formalaşır və parlament qarşısında siyasi məsuliyyət daşıyır?

- məhdud monarxiya
- prezidentli respublika
- qarışıq respublika
- √ parlamentli respublika
- dualistik monarxiya

64. Dövlətin hansı funksiyası qoruyucu funksiya hesab olunur?

- sosial
- mədəni-tərbiyəvi
- √ ekoloji
- digər dövlətlərlə əlaqəsi
- təsərrüfat

65. Dövlətin hansı nizamlayıcı funksiyası vardır?

- √ iqtisadi
- qanunların qorunması
- dövlətin xarici hücumlardan müdafiəsi
- qanunların həyata keçirilməsi
- ekoloji

66. Aşağıda göstərilənlərdən hansı dövlətin xüsusiyyəti hesab olunmur?

- vergilər sistemi
- ərazi bölgüsü
- suverknlik
- ictimai hakimiyyətin mövcudluğu
- √ əhalinin tayfalara bölünməsi

67. İlk qanunlar harda qəbul olunub və necə adlanırdılar?

- ABŞ, "Azadlıq Bəyannaməsi"
- Fransada, "Yerli Qanun"
- İngiltərədə, "LEX"
- ✓ Romada, "12 cədvəl Qanunu"
- Yunanılanda, "Olimpus Qanunları"

68. Məhkəmə prezidenti nədir?

- qanunların hüququn əsas mənbəyi sayılması
- hüquq normalarının hüququn mənbəyi hesab edilməsi
- konstitusiyanın hüququn əsas mənbəyi sayılması
- ✓ konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın oxşar işlərin həllində məhkəmədə ümumi qayda olması
- hüquqi adətlərə əsaslanmaq

69. Anqlo-sakson hüquq sisteminin mənbələri içində əsas yeri nə tutur?

- xüsusi normalar
- qanunlar
- konstituiya
- ✓ məhkəmə prezidenti
- normativ hüquqi aktlar

70. Roman-german hüquq sisteminin əsas xüsusiyyətləri hansılardır?

- doktrinal (nəzəri) səciyyə daşması, ümumi və xüsusi hüquq sahələrinə bölünməsi
- məcəllələşdirilmə səciyyəsinin olması
- hüququn mənbəyi kimi qanunun əsas yer tutması
- ✓ bütün cavablar düzdür
- roma hüququ ilə üzvü əlaqəsinin olması

71. Azərbaycan Respublikasında hansı hüquq sistemi tətbiq olunur?

- qarışıq (hibrid) hüquq sistemi
- anqlo-sakson hüquq sistemi
- dini-kanonik hüquq sistemi
- ✓ roman-german hüquq sistemi
- sosialist hüquq sistemi

72. Hüququn struktur elementi kimi hüquq normasının pozulmasının nəticəsi nəyi müəyyən edir?

- hipotezani
- inzibati məsuliyyəti
- cəriməni
- ✓ sanksiyanı
- dispozişyanı

73. Hüquqi tənziyyətənin imperativ metodu nəyi müəyyən edir?

- hüququ subyektlərinin öz aralarındakı münasibətlərin qanun çərçivəsində tənzimlənməsi üçün müəyyən olunmuş təsir vasitələridir
- hüquq subyektlərinə alternativ davranmaq imkanı verən təsir vasitələtidir
- hüququ subyektlərinə daha məqsədyönlü davranmaq imkanı verən təsir vasitələridir
- ✓ hüquq normalarındakı göstərişlərdən kənara çıxmağa yol verməyən təsir vasitələridir
- bütün cavablar düzdür

74. Məhkəmə presedenti əsasən hansı hüquq sistemində tətbiq olunur?

- kontinental və qarışıq hüquq sistemində
- roman-german hüquq sistemində
- kontinental hüquq sistemində
- ✓ anqlo-sakson hüquq sistemində
- qarışıq hüquq sistemində

75. Analoji işlərdə ümumməcburi olan və konkret iş üzrə məhkəmənin qərarını əks etdirən hüquq forması necə adlanır?

- mononorma
- hüquqi adət
- qanunvericilik
- ✓ məhkəmə presedenti
- normativ müqavillə

76. Hüquq sisteminin məqsədi:

- önəlyici və əsaslı ədalətdir
- hüquqi tətbiqetmənin formalaşdırılmasıdır
- normalar yaratmaqdır
- ✓ insanların davranışına və ictimai əlaqələrə təsir göstərməkdir
- keyfiyyətli hüquqyaratmanın formalaşdırılmasıdır

77. Konstitusiya nədir?

- hakimiyyətin mənbəyi .
- Əsas qanun aktı;
- əsas qanun qüvvəli akt;
- ✓ dövlətin əsas qanunu
- qanunverici orqan;

78. Azərbaycanda hakimiyyətin mənbəyi kimdir?

- Qanunqüvvəli aktlar.
- Qanunlar;
- Nazirlər kabineti;
- Prezident;
- ✓ azərbaycan xalqı

79. Hüquq sistemi cəmiyyətə nə cür təsir edir

- tənzimləyici və fərdi hüquqi nizamlaşdırma;
- tənzimləyici, qoruyucu, normativ
- ✓ normativ və fərdi hüquqi nizamlaşdırma;
- normativ, siyasi və tərbiyəvi nizamlaşdırma;
- sosial və qoruyucu nizamlaşdırma;

80. Azərbaycan Respublikası idarəetmə formasına görə hansı növə aiddir?

- yarım prezidentli respublikadır
- idarəçiliyin qarışıq formasıdır
- ✓ prezidentli respublikadır
- yarım parlamentli respublikadır
- parlamentli respublikadır

81. Konstitusiyanın legitimliyi özündə hansı əlamətləri birləşdirir?

- konstitusiyanın rəsmi orqanlarda dərc edilməsi
- konstitusiyanın başqa dövlətlər tərəfindən bəyanılması
- konstitusiyanın notarial qaydada təsdiq edilməsi
- ✓ Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi, ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi
- konstitusiyanın məhkəmə qərarı ilə təsdiq edilməsi

82. Konstitusiyanın hansı funksiyaları mövcuddur?

- yalnız hüquqi məsuliyyətdən azad etmə funksiyası
- yalnız hüquqi tərbiyə vermə və siyasi funksiya
- cəriməni müəyyən etmə və cəzavermə funksiyaları
- ✓ hüquqi, sosial, siyasi və tərbiyəvi funksiyalar
- idarəçiliyi həyata keçirmə ilə bağlı funksiyası

83. Konstitusiyanın 48-ci maddəsində nəzərdə tutulan vicdan azadlığı, digər hansı normativ aktla tənzimlənir?

- Adət, ənənə, ictimai və əxlaq normaları ilə
- Respublika Prezidentinin fərmanları ilə
- ✓ Dini etiqad azadlığı haqqında qanun ilə
- məhkəmələr və hakimlər haqqında qanunla
- Nazirlər kabinetinin sərəncamları ilə

84. Konstitusiya öz xarakterinə görə hansı aktlara aiddir?

- ictimai-siyasi aktdır
- yalnız siyasi aktdır
- ✓ hüquqi-siyasi aktdır
- yalnız hüquqi aktdır
- fərdi xarakterli aktdır

85. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri hansı orqan həll edir?

- ✓ Məhkəmələr
- Prezident
- Ombudsman
- Yuxarı icra orqanları
- prokurorluq orqanları

86. İmpeçment nədir?

- ədalət mühakiməsinin həyata keçirilməsi
- ✓ təqsirləndirmə- dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı
- prezidentin səlahiyyət müddətinin uzadılması

- hökumətin istefası
- növbədən kənar seçkilər

87. Dövlətin funksiyaları hansılardır?

- dövlətin səlahiyyətində olan məsələlərin həlli
- ictimai təşkilatların fəaliyyəti
- dövlət hakimiyyətinin icrası metodları
- ✓ dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakterinin və məzmununun ifadəsi
- dövlət fəaliyyətinin növləri

88. Müasir hüquq ədəbiyyatında dövlətin anlayışı necə verilmişdir?

- müəyyən məqsəd üçün insanların birliyi
- siyasi və iqtisadi birlik
- bir sinfin digər sinif içərisində hakimiyyəti
- vətəndaşların mənəvi və əqli maraqlarının birliyi
- ✓ siyasi hakimiyyətin və ali hakimiyyətin müəyyən ərazidə birliyi

89. AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında sonuncu referendum hansı tarixdə keçirilmişdir?

- 01 noyabr 2016-cı il
- 30 oktyabr 2016 -cı il
- 26 oktyabr 2016-cı il
- 26 sentyabr 2015-ci il
- ✓ 26 sentyabr 2016-cı il

90. Subyektin öz hərəkətləri ilə hüquqlar əldə etmək və hüquqi vəzifələr daşımaq qabiliyyəti necə adlanır?

- hüquqi fəaliyyət
- delikt subyektliliyi
- ✓ hüquq subyektliliyi
- fəaliyyət qabiliyyəti
- hüquq qabiliyyəti

91. AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında sonuncu referendum hansı tarixdə keçirilmişdir?

- 01 noyabr 2016-cı il
- 26 sentyabr 2015-ci il
- ✓ 26 sentyabr 2016-cı il
- 26 oktyabr 2016-cı il
- 30 oktyabr 2016 -cı il

92. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR Konstitusiyasının neçə maddəsində dəyişikliklər edilmişdir?

- 40 maddəsində
- 30 maddəsində
- ✓ 29 maddəsində
- 15 maddəsində
- 20 maddəsində

93. İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi nədir?

- insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi
- qanunla yol verilən hər şeyi etmək imkanında
- cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında insanların birləşməsi
- dövlət öz fəaliyyətində hüququ rəhbər tutaraq, insan hüquqlarını və azadlıqlarını təmin edir
- ✓ hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır

94. AR-nın vətəndaşı hansı hallarda AR-nın ərazisindən qovulur?

- √ hec bir halda
- şəxsi vəsadəti ilə
- beynəlxalq normalarda nəzərdə tutulanda
- vətənə xəyanət etdikdə
- başqa ölkənin vətəndaşlığını qəbul etdikdə

95. Apatrid vətəndaş kimə deyilir?

- dövlətlə hüquqi əlaqəsi olmayan şəxsə
- ikili vətəndaşlığı olan şəxsə
- √ vətəndaşlığı olmayan şəxsə
- dövlətlə siyasi əlaqəsi olmayan şəxsə
- əcnəbi şəxsə

96. 1995- ci il Konstitusiyasının strukturu necədir?

- 12 bölmə 12 fəsil, 168 maddədən ibarətdir
- 12 bölmə 5 fəsil, 138 maddədən ibarətdir
- preambula, 5 fəsil, 174 maddədən ibarətdir
- 5 bölmə 12 fəsil, 182 maddədən ibarətdir
- √ 5 bölmə 12 fəsil, 158 maddədən ibarətdir

97. İqdisadi hüquq və azadlıqlar hansılardır?

- istirahət hüququ, nikah hüququ
- təhlükəsiz yaşamaq hüququ, mənzil hüququ
- sağlam ətraf mühitdə yaşamaq hüququ, mədəniyyət hüququ
- √ mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, tətillər hüququ
- ana dilindən istifadə hüququ

98. Konstitusiya nə zaman fəaliyyətə başlayır?

- qəbul edildiyi tarixi günlərdən
- √ hüquqi qüvvəsini aldıqdan sonra
- Parlament sədri təsdiq edən kimi
- Seçki komissiyasının qərarı ilə
- layihə Milli Məclisdən keçən kimi

99. Konstitusiya hüququnun mənbələri hansılardır?

- √ Konstitusiya özü, qanunlar, fərmanlar, qərarlar və s
- Konstitusiya aktı, məhkəmə qərarları və müqavilələr
- yalnız Azərbaycan Respublikasının prezident fərmanları
- yalnız Azərbaycan Respublikasının norma və qanunları
- Azərbaycan Respublikasının prezidentinin sərəncamları

100. Konstitusiya hüququna görə vətəndaşlığı olmayan şəxslər kimlərdir?

- əcnəbilər
- xarici vətəndaşlar
- şəxsiyyət vəsiqəsi olmayanlar
- ikili vətəndaşlığı olanlar
- √ heç bir ölkənin vətəndaşı olmayan və yaşadığı ölkənin də vətəndaşı olmasını sübut edə bilməyən şəxslər

101. Naxçıvan Muxtar Respublikası statusu hansı qanunverici aktla müəyyən olunur

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunları ilə
- Respublikanın nizamnaməsi ilə

- ✓ Azərbaycan Respublikası Konstitusiyası ilə
- Ali Məclis qanunları ilə
- Nazirlər Kabinetinin qərarları ilə

102. Konstitusiya hüququnun anlayışı dedikdə:

- dövlətin maliyyə fəaliyyəti zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir
- öhdəliklərin icrası zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir
- dövlət qulluqçularının əmək münasibətlərini nizama salan hüquq sistemi başa düşülür
- dövlətlər arasında siyasi, iqtisadi, mədəni münasibətləri nizama salan hüquq sistemi başa düşülür
- ✓ konstitusiya normasında təsbit olunan münasibətləri nizama salan hüquq sistemidir

103. Konstitusiya anlayışı latın dilindən olan *constitutio* sözündən olub hərfi mənası deməkdir.

- idarəçilik
- nəzəriyyə
- qayda
- razılıq
- ✓ quruluş, təsisat

104. İctimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin, vətəndaşların köklü maraqlarını əhatə edən və tənzimləyən dövlətin əsas Qanunu

- İnsan hüquqları haqqında ümumi Bəyannamə
- Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə
- Azərbaycan Respublikası Mülki Məcəlləsi
- Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi
- ✓ Azərbaycan Respublikası Konstitusiyası

105. Xalq hakimiyyətinin ali, birbaşa təzahür formaları

- ✓ referendum və azad seçkilər
- Azərbaycan Respublikası Prezidenti
- Azərbaycan Respublikası Milli Məclisi
- yerli özünüidarəetmə
- müstəqilliyini təmin etmək hüququ

106. Dövlət quruluşuna görə Azərbaycan Respublikası hansına aiddir

- ✓ unitar
- federasiya
- monarxiya
- respublika
- konfederasiya

107. Azərbaycan Respublikasının yeni konstitusiyası hansı tarixdə qəbul edilmişdir?

- 12 sentyabr 2002-ci ildə
- 16 oktyabr 2003-cü ildə
- 7 dekabr 1994-cü ildə
- 12 oktyabr 1995-ci ildə
- ✓ 12 noyabr 1995-ci ildə

108. Azərbaycan Respublikası Konstitusiyasına əsasən torpaqlar ola bilər

- dövlət və bələdiyyə mülkiyyətində
- xüsusi mülkiyyətdə
- bələdiyyə mülkiyyətində
- dövlət mülkiyyətində
- ✓ dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə

109. əsas insan hüquqları və azadlıqları hər kəsə hansı andan mənsubdur

- 15 yaşına çatandan
- √ Doğulduğu andan
- 18 yaşına çatandan
- 14 yaşına çatandan
- 16 yaşına çatandan

110. Konstitusiyaya görə Azərbaycan dövlətinin əsas məzmunu nədən ibarətdir?

- hüquqi, federativ, dünyəvi bir dövlət olmasından
- neft strategiyası həyata keçirən dövlət olması
- demokratiya cəhətdən tarixinin qədim olmasından
- zaqafqaziyada vahid demokratik dövlət olmasından
- √ demokratik, unitar, dünyəvi, hüquqi olmasından

111. Konstitusiyaya görə Azərbaycan Dövlətinin ali məqsədi nədir?

- xarici ölkə banklarına sərmayə qoymaq
- √ insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
- xarici ölkələrdən investisiya və borc almaq
- ədalət mühakiməsini bərqərar etmək
- müharibə etmək və sülh bağlamaq

112. Konstitusiyaya əsasən hər kəsin hüquqlarının və azadlıqlarının hansı formada müdafiə etmək hüququ vardır?

- Qanunla yol verilən və özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
- BMT, Avropa şurası və başqa beynəlxalq təşkilatlar
- Qanunla yol verilən üsul və vasitələrlə
- Özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
- √ qanunla qadağan olunmayan üsul və vasitələrlə

113. Hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar necə adlanır?

- √ hüquqi fakt
- hüquqi şərait
- düzgün cavab yoxdur
- hüquqi prezumsiya (ehtimal)
- hüquqi şərt

114. Hüquq subyektlərinin tam fəaliyyət qabiliyyəti nə vaxt əldə edilir?

- √ 18 yaşında
- 21 yaşında
- 14 yaşında
- 13 yaşında
- 16 yaşında

115. Yaradığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar necə təsnifləşdirilir?

- hüquq bərpaedici hüquqi faktlar
- hüquq yaradan hüquqi faktlar
- hüquq dəyişən hüquqi faktlar
- xitamverici hüquqi faktlar
- √ hadisələr və hərəkətlər

116. Hansı hal hüquqi fakt hesab edilmir?

- təbii fəlakət
- ali məktəbə qəbul olunma
- əmək müqaviləsinin bağlanması
- ✓ qumar oyunları
- əqdin bağlanması

117. Hüquq normalarının nəzəri tədqiqatçıları necə adlanır?

- dövlət orqanları
- hakimlər
- hüquq nomalarına tətbiq edənlər
- hüquq ühafizə orqanlarında çalışanlar
- ✓ hüquqşünas alimlər

118. Müəyyən normanın icrası nədən ibarət olmalıdır?

- sanksiya
- təqsir
- hipoteza
- ✓ dispoziisiya
- preambula

119. Normaların icra edilməməsinin hansı nəticələri ola bilər?

- müvafiq maddə
- preambula
- hipoteza
- ✓ sanksiya
- dispoziisiya]

120. Hüquq normasının əsas stukturunu göstərin:

- maddə
- davranış qaydası
- ✓ hipoteza
- imperativ norma
- dispozitiv norma

121. Hansı normativ hüquqi aktlar ali qüvvəyə malikdir?

- sərəncamlar
- göstərişlər
- ✓ qanunlar
- əmrlər
- qərarlar

122. Vətəndaşlıq hüququnun təminatı hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

- ✓ siyasi
- mədəni
- şəxsi
- iqtisadi
- sosial

123. Təqsirsizlik prezumpsiyası hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

- iqtisadi
- ✓ şəxsi
- mədəni
- sosial

- siyasi
124. Mülkiyyət hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir
- siyasi
 - ✓ sosial- iqtisadi
 - mədəni
 - mülki
 - şəxsi
125. İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları hansı hallarda insan hüquqları pozulmuş şəxsin razılığını almadan Ombudsmana şikayət verə bilərlər?
- Bütün hallarda
 - İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən halda
 - İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda
 - ✓ İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən və kütləvi xarakter aldıqda
 - heç bir halda
126. Fikir və söz azadlığı hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir
- siyasi
 - mədəni
 - ✓ şəxsi
 - iqtisadi
 - sosial
127. Cəmiyyət və dövlətin siyasi həyatında iştirak hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir
- ✓ siyasi
 - iqtisadi
 - şəxsi
 - iqtisadi
 - sosial
128. Azad sahibkarlıq hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir
- siyasi
 - mədəni
 - şəxsi
 - mülki
 - ✓ sosial- iqtisadi
129. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, yoxsa vəzifələri daha genişdir ?
- hüquq vəzifənin üçdə biridir
 - hüquq vəzifədən daha genişdir
 - ✓ hüquq və vəzifələr bərabərdir
 - vəzifə hüquqdan daha genişdir
 - vətəndaşın vəzifələri yoxdur
130. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşları vətəndaşlıqdan məhrum edilə bilərlərmi: ?
- ✓ vətəndaşlıqdan məhrum etməyə yol verilmir
 - Prezident vətəndaşlıqdan məhrum edə bilər
 - cinayətə görə vətəndaşlıqdan məhrum edilir
 - pasport itirən vətəndaşlıqdan məhrum edilir
 - vətəndaşlıqdan məhrum etməyə yol verilir.
131. Hüquq münasibətlərinin obyektlərinə aid edilmir?

- əşyalar
- insan həyatı, sağlamlıq, azadlıq
- ✓ gediş üsulu
- şəxsi münasibətlər
- hərəkətlər

132. Hansı xüsusiyyət hüquq pozuntusunun subyektiv cəhətini özündə əks etdirir?

- ictimai təhlükəli əməl
- cinayətin baş verdiyi yer
- ✓ təqsir
- məqsəd
- ictimai təhlükəli nəticə

133. Hansı xüsusiyyət hüquq pozuntusunun obyektiv cəhətini özündə əks etdirir?

- təqsir
- motiv
- ✓ ictimai təhlükəli nəticə
- qəsd
- məqsəd

134. Rəsmi dövlət orqanı tərəfindən qəbul edilən hüquq norması necə adlanır?

- alternativ norma
- yerli hakimiyyət orqanı tərəfindən qəbul edilən norma
- ✓ imperativ norma
- səlahiyyət verici norma
- məhkəmə qərarı

135. Aşağıda göstərilənlərdən hansı hüquqyaratma fəaliyyətini həyata keçirir?

- hüquqi adətlər
- hüquqi doktrina
- məhkəmə prezidenti
- qərarlar
- ✓ normativ hüquqi aktlar

136. Aşağıdakılardan hansı özündə hüququn tarixi formasını əks etdirir?

- ✓ hüquqi adətlər
- hüquqi müqavilə
- hüquqi doktrina
- ritual
- məhkəmə prezidenti

137. Hüquq normalarının funksiyalarına aiddir:

- tərbiyəvi, elmi
- maarifləndirici
- ✓ qoruyucu, nizamlayıcı
- elmi, təşkiləddici
- təşkiləddici

138. Cəmiyyətin və ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şərait necə adlanır?

- ənənə
- davranış qaydaları
- ritual

- adət
 - ✓ qadağanedicı hüquq normaları
139. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir
- Bələdiyyə orqanları
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
 - ✓ Azərbaycan Respublikası Milli Məclisi
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
140. AR Konstitusiyasının 56-cı maddəsinə əsasən kimlərin seçilmək hüququ məhdudlaşdırıla bilər?
- AR-nın Konstitusiyasında və qanunda nəzərdə tutulan digər şəxslərin
 - hərbi qulluqçuların, hakimlərin
 - dövlət məmurlarının, din xadimlərinin
 - ✓ bütün cavablar düzdür
 - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin
141. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən hakimiyyətə namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?
- 20 yaşdan yuxarı
 - 30 yaşdan yuxarı
 - 25 yaşdan yuxarı
 - ✓ yaş həddi şamil olunmur
 - 35 yaşdan yuxarı
142. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın Milli Məclisinin deputatlığına namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?
- 35 yaşdan yuxarı
 - ✓ yaş həddi şamil olunmur
 - 25 yaşdan yuxarı
 - 30 yaşdan yuxarı
 - 20 yaşdan yuxarı
143. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın Prezidenti neçə il müddətinə seçilir?
- 3 il
 - 4 il
 - 6 il
 - 5 il
 - ✓ 7 il
144. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız
- ✓ referendumla qəbul edilə bilər
 - Azərbaycan Respublikası Prezidenti edə bilər
 - Azərbaycan Respublikası Nazirlər Kabineti edə bilər
 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi edə bilər
 - Azərbaycan Respublikası Milli Məclisi edə bilər
145. 26 sentyabr 2016-cı il tarixli AR-nın Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendumun nəticələrinə əsasən AR-nın prezidentliyinə namizədliyin irəli sürülməsi üçün hansı yaş həddi tələb olunur?
- 40 yaşdan yuxarı
 - ✓ yaş həddi şamil olunmur
 - 35 yaşdan yuxarı
 - 25 yaşdan yuxarı

- 20 yaşdan yuxarı

146. Vətəndaşlığın əldə olunmasının qan hüququ nəyi ifadə edir?

- vətəndaşlığın naturalizasiya qaysadında əsdə olunması
- vətəndaşlığın itirilməsi
- vətəndaşlığın transfert qaysadında əsdə olunması
- uşağın öz valideynləri ilə eyni vətəndaşlığı əldə etməsi
- vətəndaşlığın optasiya qaysadında əsdə olunması

147. AR-nın vətəndaşlığından çıxma və AR vətəndaşlığının itirilməsi nəyi ifadə edir?

- ✓ AR-nın vətəndaşlığına xitam verilməsini
- ölkədən deportasiya olunmanı
- AR-nın vətəndaşlığından məhrum etməni
- cinayət məsuliyyətini
- inzibati məsuliyyəti

148. Dövlətin suverenliyi nəyi ifadə edir?

- dövlət bayrağının, himninin və gerbinin olması
- xalqın və ərazinin olması
- hakimiyyət səlahiyyətlərinə malik ictimai siyasi təşkilatların olması
- ✓ dövlət hakimiyyətinin daxili və xarici siyasətinin həyata keçirilməsində müstəqilliyi
- vergilərin və vergi sisteminin olması

149. Konstitusiyanın bir hissəsi kimi preambula nəyi ifadə edir?

- keçid müddəalarını
- bütün bölmələri
- nəticə hissəsini
- əsas hissəni
- ✓ giriş hissəsini

150. Optasiya nədir?

- vətəndaşlığın itirilməsi
- vətəndaşlığın anadangəlmə əldə edilməsi
- ✓ yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi
- ərazilər dəyişərkən, həmin ərazidə yaşayan əhəlinin vətəndaşlığının müəyyən olunması
- vətəndaşlığın bərpası

151. Yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi necə adlanır

- reintegrasiya
- filmasiya
- ✓ optasiya
- transfert
- naturalizasiya

152. Vətəndaşlıq məsələlərinin həll edilməsi kimin səlahiyyətindədir

- Xarici işlər nazirliyinin
- Azərbaycan Respublikası Milli Məclisinin sədrinin
- ✓ Azərbaycan Respublikası Prezidentinin
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
- Baş Nazirin

153. Vətəndaşlığın şəxsi vəsatəti ilə əldə edilməsi necə adlanır

- reinteqrasiya
- filmasiya
- optasiya
- transfert
- ✓ naturalizasiya

154. Vətəndaşlığın anadangəlmə əldə edilməsi üsulu necə adlanır

- optasiya
- reinteqrasiya
- naturalizasiya
- transfert
- ✓ filmasiya

155. Vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydaları hansı qanunverici aktla tənzimlənir?

- Beynəlxalq müqavilələrlə
- Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə
- Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə ilə
- ✓ Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının qanunu ilə
- Nazirlər kabinetinin qərarları ilə

156. Şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyərsə, vətəndaşlığın bərpa olunması necə adlanır

- ✓ reinteqrasiya
- naturalizasiya
- optasiya
- transfert
- filmasiya

157. Hansı hallarda xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ qanunla məhdudlaşdırıla bilər

- mührribə və fəvqəladə vəziyyət zamanı
- həmin şəxsin xarici dövlət qarşısında öhdəliyi olduqda
- ✓ Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var
- həmin şəxsin Azərbaycanın milli maraqlarına zidd fəaliyyəti aşkarlanan zaman
- hərbi və fəvqəladə vəziyyət zamanı

158. Dövlətin belə xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrılır, başqa sözlə, bunlar bir- biri ilə qarşılıqlı fəaliyyət göstərir, bir- birinin işinə qarışmırlar

- unitar dövlət
- ✓ dünyəvi dövlət
- hüququ dövlət
- demokratik dövlət
- respublika

159. Daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilatı quruluşu malik olan, parlament və hökumətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparan ictimai birlik hansıdır

- gənclər təşkilatı
- həmkarlar ittifaqları

- √ siyasi partiyalar
- dini birliklər
- kütləvi ictimai hərəkatlər

160. Ərazilər dəyişərkən , yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhəlinin vətəndaşlığının məyyən olunması necə adlanır

- reinteqrasiya
- naturalizasiya
- √ transfert
- optasiya
- filmasiya

161. Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin hansı növləri mövcuddur?

- şəxsi mülkiyyət
- hərbi mülkiyyət
- kolxoz kooperativ mülkiyyəti
- ictimai mülkiyyət
- √ dövlət, xüsusi və bələdiyyə mülkiyyəti

162. Hüquq münasibətlərində subyektin hüquqi vəzifələrinə nə aid edilir?

- iddia hüququ
- müvafiq davranış qaydaları
- hərəkatlər
- √ hüquqauyğun davranış qaydaları
- səlahiyyət hüququ

163. Hüquq normalarının digər normalarla əlaqəsi və inkişafı necə adlanır?

- hüquq normalarının məntiqi izahı və tətbiqi
- hüquq normalarının adekvat izahı və tətbiqi
- hüquq normalarının qanunauyğun izahı və tətbiqi
- hüquq normalarının tarixi izahı və tətbiqi
- √ hüquq normalarının sistematik izahı və tətbiqi

164. Ümümhüquq prinsiplərinə nə aid edilmir?

- √ digər normativ aktlarla müqayisədə qanunun üstünlüyü
- ədalət prinsipi
- humanizm prinsipi
- bütün hüquq subyektlərinin bərabərliyi
- hamının qanun qarşısında bərabərliyi

165. Hüquq normasının əsas realizə forması:

- baxış
- icra
- yerinə yetirmə
- istifadə
- √ tətbiq etmə

166. Rəsmi elan olunmuş norma dövlət məcburetmə xarakteri daşıyır və bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir. Belə normalar necə adlanır?

- √ imperativ norma
- dispozisiya
- hipoteza
- sanksiya

- dispozitiv norma

167. Hansı əlamət hüquq normalarının əlaməti hesab edilir?

- √ bütün sadalananlar
- dövlətlə sıx əlaqə
- səlahiyyətverici, qadağanedici, məcbureddici
- dəqiqlik
- müstəqillik

168. AR-nın Prezidenti öz səlahiyyətləri çərçivəsində:

- ancaq qərarlar qəbul edir
- əmrlər verir
- qaydalar müəyyən edir
- √ fərman və sərəncam verir
- göstərişlər verir

169. Aşağıda sadalananlardan hansı icra hakimiyyətinin daşıyıcısı kimi Prezidentin hüququdur?

- dövlət sərhədlərini dəyişdirmək
- vaxtından əvvəl parlamenti buraxmaq
- istədiyi vaxt referendum keçirmək
- √ hökumətin səlahiyyətinə xitam vermək
- Konstitusiyaya dəyişiklik etmək

170. İnsanın hüquq və azadlıqlarından şəxsi həyatın, gizli yazışmaların və telefon danışqlarının, şəxsi və ailə sirrinin toxunulmazlığı hüququna aiddir:

- mənzil toxunulmazlığı hüququ
- nigah hüququ
- mədəniyyət hüququ
- sosial təminat hüququ
- √ şəxsi toxunulmazlıq hüququ

171. AR-nın Prezidenti seçilir:

- Konstitusiya Məhkəməsinin təqdimatı əsasında
- Ali Məhkəmənin qərarı ilə
- Milli Məclis tərəfindən
- Baş nazirin təqdimatı əsasında
- √ xalq tərəfindən

172. Dövlət hakimiyyəti nəyin əsasında həyata keçirilir?

- Nazirlər Kabinetinin qərarlarının
- qanunvericilik aktlarının
- prezidentin fərman və sərəncamlarının
- √ Konstitusiyanın
- məhkəmə presedentinin

173. AR-da icra hakimiyyətinin daşıyıcısı kimdir?

- baş nazir
- birinci vitse prezident
- ✓ prezident
- xalq
- hökumət

174. Ədliyyə Nazirliyinin əsas funksiyası nədən ibarətdir?

- pentensiar xidmətin işinə nəzarət etmək
- notariat və məhkəmə icraçılarının fəaliyyətinin təşkili
- məhkəmə icraatının tez və effektiv təmin olunması
- ✓ demokratik hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsindən
- Apellasiya məhkəmələrinin işlərinə nəzarət etmək

175. Sadalanan prinsiplərdən hansı ədalət mühakiməsinin sahə prinsiplərinə aid deyildir

- ✓ tərəflərin hüquq bərabərliyi prinsipi
- şifailik prinsipi
- dispoitivlik prinsipi
- bilavasitəlik prinsipi
- obyektiv həqiqət prinsipi

176. Yerli özünüidarətməni kmlər həyata keçirir?

- yerli icra hakimiyyəti orqanları
- ✓ Bələdiyyələr
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları
- Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti orqanları
- nazirliklər

177. Sadalanan prinsiplərdən hansı ədalət mühakiməsinin konstitusiya prinsiplərinə aid deyildir

- çəkişmə
- ✓ obyektiv həqiqət prinsipi
- hakimlərin müstəqilliyi
- vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi
- işlərə açıq sürətdə baxılması

178. Azərbaycan Respublikasında ədalət mühakiməsi hansı orqan tərəfindən həyata keçirilir

- prokurorluq
- ✓ məhkəmələr
- Avropa insan hüquqları məhkəməsi
- münsiflər məhkəməsi
- ombudsman

179. Ombudsman seçilməsi hansı qaydada həyata keçirilir?

- Ombudsman Milli Məclis sədrinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- Ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- Ombudsman Konstitutsiya Məhkəməsi sədrinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- Ombudsman Prezidentin, Milli Məclis və Ali Məhkəmə sədrinin birgə təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir
- ✓ Ombudsman Prezidentin Milli Məclis sədrinin və Konstitutsiya Məhkəməsi sədrinin birgə təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçir

180. Azərbaycan Dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı
- Azərbaycan Respublikası Müdafiə Nazirliyidir
 - ✓ Azərbaycan Respublikası Prezidentidir
 - Azərbaycan Respublikası Prokurorluğudur
 - Azərbaycan Respublikası Milli Məclisidir
 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsidir
181. əfv etmək kimin səlahiyyətindədir
- Azərbaycan Respublikası Baş Naziri
 - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
 - Azərbaycan Respublikası Milli Məclisi
 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
 - ✓ Azərbaycan Respublikası Prezidenti
182. Aşağıda göstərilən subyektlərdən hansı Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etmək səlahiyyətindədir
- İqtisadi inkişaf naziri
 - Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti
 - ✓ Azərbaycan Respublikası Nazirlər Kabineti
 - Azərbaycan Respublikası Milli Məclisi
 - Azərbaycan Respublikasının Maliyyə Naziri
183. Aşağıda göstərilən subyektlərdən hansı siyasi sığınacaq verilməsi məsələlərini həll etmək səlahiyyətindədir
- Xarici İşlər Naziri
 - Azərbaycan Respublikası Baş Prokuroru
 - Azərbaycan Respublikası Milli Məclisinin sədri
 - Azərbaycan Respublikası Baş Naziri
 - ✓ Azərbaycan Respublikası Prezidenti
184. Qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edən dövlət orqanı hansıdır
- Azərbaycan Respublikası Milli Məclisi
 - ✓ Prokurorluq orqanları
 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
 - Məhkəmə orqanları
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
185. Tam fəaliyyət qabiliyyəti hansı yaşda başlayır?
- ✓ 18 yaş
 - 25 yaş:
 - 14 yaş:
 - 20 yaş:
 - 21 yaş:
186. Huquqi şəxslərə aiddir?
- nazirlər kabineti:
 - ✓ müəssisələr, təşkilatlar, idarələr
 - bələdiyyələr:
 - vətəndaşlar:
 - prezident:
187. Fiziki şəxslərə aiddir?
- bələdiyyələr:

- nazirlər kabineti:
- √ Azərbaycan Respublikasının vətəndaşları, AR-da daimi yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər
- prezident:
- xarici vətəndaşlar:

188. Mülkü hüquq münasibətlərinin subyektləri kimdi?

- prezident və nazirlər kabineti:
- vətəndaşlığı olmayan şəxslər:
- √ fiziki şəxslər, hüquqi şəxslər
- xarici vətəndaşlar:
- bələdiyyələr:

189. Şəxsi qeyri əmlak münasibətlərinə aiddir?

- mülkü hüququn obyektləri:
- hüquqi faktlar:
- √ şəxsi qeyri -əmlak xarakterli hüquq münasibətləri, yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri, təşkilati hüquq münasibətləri
- əqdlər:
- mülkü hüququn subyektləri:

190. Hüquqi fakt nədir?

- şəxsi qeyri əmlak münasibətləri:
- mülkü münasibətlər:
- əmək münasibətləri:
- √ mülkü münasibətlərinin əmələ qəlməsi, dəyişməsi, xitam edilməsinə səbəb olan həyati hallar

191. AR-nın Mülkü qanunvericiliyi məkana görəqüvvədədir

- Bakı şəhərində:
- √ Azərbaycan Respublikasının bütün ərazisində
- Naxçıvan Muxtar Respublikasının ərazisində
- Bütün dünyada:

192. Mülkü hüququn mənbəyinə aiddir?

- nazirlər kabinetinin qəbul etdiyi bütün aktlar:
- qanun qüvvəli aktlar:
- normativ akt:
- əmək məcəlləsi:
- √ Azərbaycan Respublikasının Konstitusiyası , Mülkü məcəllə

193. Mülkü hüquq hansı münasibətləri tənzimləyir?

- inzibati münasibətləri:
- əmlak münasibətləri :
- əmtəə- pul münasibətləri:
- əmək münasibətlərini:
- √ əmlak münasibətlərini və bununla bağlı şəxsi qeyri əmlak münasibətləri

194. Dövlət sahibkarlıq sahəsi ilə bağlı hansı tənzimlənməni həyata keçirir?

- sağlamlığın müdafiəsi ilə bağlı tənzimlənməni
- √ bütün cavablar düzdür
- insan həyatının müdafiəsi ilə bağlı tənzimlənməni
- dövlət maraqlarının müdafiəsi ilə bağlı tənzimlənməni
- dövlət mənafehlərinin qorunması ilə bağlı tənzimlənməni

195. Hüquq qabiliyyəti nədir?

- ✓ subyektin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin öz hərəkətləri ilə tam həcmdə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti

196. Fəaliyyət qabiliyyəti nədir?

- hüquqi şəxslərin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- ✓ subyektin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin öz hərəkətləri ilə tam həcmdə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti

197. Bunlardan hansı əşya hesab olunmur?

- qiymətli kağızlar.
- fiziki obyektlər;
- daşınar obyektlər;
- ✓ heyvanlar və bitkilər;
- pullar;

198. Şəxs neçə ortaqlıqda tam ortaqlıqda ola bilər?

- qanunvericilik bununla bağlı heç bir məhdudiyət müəyyən etməyib.
- şəxs ikidən çox ortaqlıqda ortaqlıqda ola bilər;
- şəxs üçdən çox ortaqlıqda ortaqlıqda ola bilər;
- ✓ yalnız bir tam ortaqlıqda;
- ortaqlıq iştirakçılarının razılığı ilə şəxs istənilən ortaqlığın iştirakçısı ola bilər;

199. Hüquqi şəxsin olduğu yer hara sayılır ?

- ✓ daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;
- hüquqi şəxsin təərəflərinin daha çox olduğu yer;
- hüquqi şəxsin daşınmaz əmlakının yerləşdiyi yer;
- hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer;
- heç biri

200. Hüquqi şəxsin hüquq qabiliyyəti hansı andan yaranır?

- sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
- ilkin razılaşma əldə olunduğu andan;
- hüquqi şəxs fəaliyyətə başladığı andan.
- ✓ dövlət qeydiyyatına alındığı andan;
- təsis olunduğu andan;

201. Hansı halda hüquq şəxsin düzgün anlayışı verilmişdir?

- qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan, öz öhdəlikçiliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;
- qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edən və həyata keçirən, vəzifələr daşıyan, münisiflər məhkəməsinə iddiaçı və ya cavabdeh ola bilər;
- ✓ qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edən və həyata keçirən, vəzifələr daşıyan, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.
- qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- 202.** Mülki qanunvericilik normalarının geriyə qüvvəsi varmı?
- ✓ qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;
 - heç bir halda yoxdur;
 - müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;
 - hər bir halda geriyə qüvvəsi var;
 - məsuliyyəti yüngülləşdirdiyi halda geriyə qüvvəsi var;
- 203.** Ailə,əmək münasibətləri,təbii ehtiyaclardan istifadə,ətraf mühitin mühafizəsi,müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı münasibətlərə mülki qanunvericilik normaları şamil edilirmi,,
- tərəflərin razılığı ilə tətbiq olunur;
 - şamil edilir;
 - ✓ adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normaları da bu münasibətlərə tətbiq edilir.
 - heç bir halda tətbiq olunmur;
 - onlar başqa hüquqi aktları ilə tənzimlənir;
- 204.** Ümumi iddia müddəti nə qədərdir?
- 6 il
 - 3 il
 - 30 il
 - 15 il
 - ✓ 10 il
- 205.** Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar hansıdır?
- hüquq dəyişən hquqi faktlar
 - hüquq yaradan hüquqi faktlar
 - ✓ hüquq yaradan hüquqi faktlar, hüquq dəyişən hüquqi faktlar, xitamverici hüquqi faktlar
 - hüquq pozan hüquqi faktlar
 - xitamverici hüquqi faktlar
- 206.** Yuxarıda göstərilənlərdən hansı Azərbaycan Respublikasının mülki hüququnun mənbəyi sayılır?
- işgüzar adətlər
 - ✓ məhkəmə presedentləri
 - beynəlxalq müqavilələr
 - qanunlardan aşağı qüvvəli normativ aktlar
 - qanunlar
- 207.** Aşağıda göstərilənlərdən kimlər mülki hüquq münasibətlərinin subyektləridir?
- yerli özünüidarə orqanları
 - dövlət hakimiyyət orqanları
 - fiziki şəxslər
 - ✓ yuxarıdakı bəndlərdə göstərilənlərin hamısı
 - hüquqi şəxslər
- 208.** Hər hansı fiziki şəxsi digər fiziki şəxsdən fərqləndirən əlamət hansıdır?
- fəaliyyət qabiliyyəti;
 - mülki hüquqları;
 - ✓ ad hüququ;
 - heç bir fərq yoxdur
 - hüquq qabiliyyəti;

209. Hüquqi şəxsin xitamı qaydaları

- sərəncam, təsviyyə;
- √ təsviyyə,yenidən təşkilətmə;
- ləğvetmə, təsviyyə;
- ləğvetmə
- icazə, sərəncam;

210. Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- dövlət;
- ümumi,
- bələdiyyə;
- √ heç birinə
- xüsusi;

211. Müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir?

- 2
- 5
- 6
- 10
- √ 3

212. Mülki hüquq hansı münasibətləri tənzim edir?

- vergidən yayınma nəticəsində vurulmuş zərərin ödənilməsinə dair münasibətləri
- işçi ilə işəgötürən arasında əmlak münasibətlərini
- bir tərəfin digər tərəfə təbelyinə əsaslanan əmlak münasibətlərini
- √ tərəflərin hüquq bərabərliyinə əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
- bankla müştəri arasında kredit münasibətlərini

213. Qanunun analogiyası nədir?

- tərəflərin razılaşması ilə münasibətlərin həll olunması
- işgüzar adətlər əsasında münasibətlərin nizama salınması
- oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqi
- √ qanunvericilik, tərəflərin razılaşması və ya işgüzar adətlər olmadıqda mülki hüquq münasibətlərinin onların mahiyyətinə zidd olmayan oxşar münasibətləri tənzimləyən qanunvericilik nomaları ilə nizamlanması
- mülki qanunvericilik prinsiplərinin tətbiqi

214. Hansı hüquq sahəsində analogiyaya yol verilir?

- mülki prosesual hüquqda
- vergi hüququnda
- cinayət prosesual hüququnda
- √ mülki hüquqda
- cinayət hüququnda

215. Maddi məzmununa görə mülki hüquq münasibətləri hansı növlərə bölünür?

- √ əmlak münasibətlərinə və şəxsi qeyri-əmlak münasibətlərinə
- təşkilati hüquq münasibətlərinə
- mütləq hüquq münasibətlərinə
- öhdəlik hüquq münasibətlərinə
- nisbi hüquq münasibətlərinə

216. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsinə hansı hallarda tələb edə bilər?

- bütün hallarda
- yalnız kobud ehtiyatsızlıq nəticəsində vurulmuş zərərin əvəzinin tam tam ödənilməsini tələb edə bilər
- yalnız qəsdən vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər
- ✓ qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmayan hallarda
- heç bir halda

217. Fiziki şəxsin mülkü hüquq qabiliyyəti nədir?

- insanın mülkü hüquqlarının olması
- şəxsin öz hərəkətləri ilə mülkü vəzifələr yaratması və icra edilməsi
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirməsi
- ✓ insanın mülki hüquqlarının olması və insanın mülki hüquq vəzifələri daşması
- insanın mülkü hüquq vəzifələri olması

218. Mülki hüquq qabiliyyəti hansı andan yaranır?

- ✓ doğulduğu andan
- 16 yaşa çatdıqda
- 18 yaşa çatdıqda
- 23 yaşa çatdıqda
- 14 yaşına çatdıqda

219. Himayəçilikdə olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda özləri
- bütün hallarda onların razılığı ilə himayəçilər
- daşınmaz əmlakla bağlı olduqda onların razılığı ilə himayəçilər
- ✓ bütün hallarda himayəçilərin razılığı ilə özləri
- bütün hallarda himayəçilər

220. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər himayəçi təyin edilə bilərmi?

- bəli
- yaxın qohumlarına münasibətdə ola bilərlər
- qəyumluq və himayəçilik orqanları razılıq verdikdə ola bilər
- şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qətnaməsində qadağa yoxdursa ola bilər
- ✓ xeyr

221. əqd nədir?

- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- ✓ mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli və ya ikitərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir

222. əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdan etibarsız sayılır?

- mübahisə yarandığı andan etibarsız sayılır
- bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır
- ✓ bağlandığı andan etibarsız sayılır
- məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır
- əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan

223. Müddət nədir?

- mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək üçün vaxtdır
- ümumi hüquqların mövcud olduğu vaxtdır

- mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır
- ✓ mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsi ilə bağlı vaxtdır

224. İddia müddəti buraxılıbsa, hüququn müdafiəsi haqqında tələbi məhkəmə baxmağa qəbul etməlidirmi?

- ✓ qəbul etməlidir
- müddət üzürlü səbəbdən ötürüldükdə qəbul edilə bilər
- ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə qəbul edilməlidir
- ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə, qəbul etməməlidir
- qəbul etməli deyil

225. Birtərəfli əqd nədir?

- Mülkü Məcəlləyə uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
- ✓ Mülkü Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan əqddir
- qanuna uyğun olaraq digər tərəfin və ya soruşulmadan bir tərəfin iradə ifadəsi ilə bağlanılan əqddir
- Mülkü Məcəllə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan, digər tərəfin isə onun etirazsız qəbul etməsi yetərli olan əqddir
- tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir

226. əqdlər hansı formada bağlana bilər?

- şifahi və ya mürəkkəb
- mürəkkəb və ya sadə
- ✓ şifahi və ya yazılı
- yalnız yazılı
- yazılı və ya sadə

227. Yazılı əqd necə bağlanılır?

- onun məzmununu ifadə edən müəyyən sənədlər tərtibi yolu ilə bağlanılır
- ✓ onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslər və ya onların lazımcına vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslərin lazımcına vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən müəyyən niyyətin rəsmiləşdirilməsi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən və yalnız əqdi bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır

228. Bir fiziki şəxs əqd bağlayarkən onun əvəzindən başqa şəxs həmin əqdi imzalaya bilərmi?

- bütün hallarda imzalaya bilər
- fiziki şəxs fəaliyyət qabiliyyətsizdirsə və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılıbsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- fiziki şəxs savadsızdırsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- ✓ fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi imzalaya bilmirsə, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- heç bir halda imzalaya bilməz

229. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı nə vaxtdan başlanır?

- ✓ təqvim tarixindən sonrakı gün başlanır
- müəyyən hadisənin baş verməsindən sonrakı gün başlanır
- hökmən baş verməli olan hadisənin göstərildiyi gündən sonrakı gün başlanır
- təqvim tarixində göstərilən gündən başlanır
- müəyyən hadisənin baş verdiyi gün başlanır

230. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- 10 il
- ✓ 6 il
- 5 il
- 3 il

- 20 il

231. Aşağıdakılardan hansı iddia müddətinin axımının kəsilməsidir?

- iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- müvafiq münasibətləri tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda
- √ müəyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə
- müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün mghlət müəyyənləşdirdikdə

232. Aşağıdakılardan hansına iddia müddəti şamil edilmir?

- şəxsi qeyri- əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər
- fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələbləri
- √ mülkiyyətçinin və sahibin hüquqlarının pozuntularının aradan qaldırılması tələbləri, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri
- bütün variantlar
- əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri

233. Hansı şərtlər müqavilənin mühüm şərtləri sayılır?

- müqavilədəki predmetinə dair şərtlər
- müqavilənin qiymətinə və icra olunması müddətinə dair şərtlər
- √ müqavilənin predmetinə dair şərtlər, MM- də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- müqavilənin predmeti və qiymətinə dair şərtlər

234. 3 illik iddia müddəti hansı hallara şamil olunur?

- ümumi iddia müddətinə
- daşınmaz əmlakla bağlı iddia müddətinə
- daşınar əmlakla bbağlı iddia müddətinə
- heç bir halda
- √ müqavilə tələbləri üzrə iddia müddətinə

235. 10 illik iddia müddəti hansı hallara şamil olunur?

- daşınmaz əmlakla bağlı iddia müddətinə
- √ ümumi iddia müddətinə
- daşınar əmlakla bağlı iddia müddətinə
- heç bir halda
- müqavilə tələbləri üzrə iddia müddətinə

236. 6 illik iddia müddəti hansı hallarda şamil olunur?

- ümumi iddia müddəti üzrə
- √ daşınmaz əmlakla bağlı iddia müddətində
- daşınar əmlakla bağlı iddia müddətində
- heç bir halda
- müqavilə tələbləri üzrə iddia müddətində

237. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?

- hüquqi şəxsi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
- √ birgə məsuliyyət daşıyırlar;
- məsuliyyət daşımırlar;
- hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.
- subsidiar məsuliyyət daşıyırlar;

238. Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- kreditorlara bildiriş göndərildiyi andan;
- hüquqi şəxsin təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;
- ✓ hüquqi şəxsin ləğvi başa çatdığı andan;
- hüquqi şəxsin ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.
- hüquqi şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan;

239. Hansı sənəd hüquqi şəxsin təsis sənədidir?

- hüquqi şəxsin dövlət qeydiyyatına alınmağı üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- hüquqi şəxsin təsisçiləri arasında bağlanmış müqavilə;
- hüquqi şəxsin təsisçilərinin yığıncağının protokolu;
- ✓ hüquqi şəxsin təsisçilərinin təsdiq etdiyi nizamnamə.
- lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;

240. Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır?

- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- ✓ hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini təmsil edən ayrıca bölmə;

241. Hansı bölmə hüquqi şəxsin filialı sayılır ?

- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən , hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- ✓ hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənar yerdə yerləşən, hüquqi mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;

242. Təxirəsalıcı şərtlə bağlanmış əqd deyəndə nə başa düşülür?

- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- ✓ əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən və ya artıq baş versə də tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilməyən hadisədən və ya naməlum hadisədən və ya tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi naməlum hadisədən və asılı olduqda, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən asılı olarsa və hadisə baş verməzsə, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;

243. Ləğvedici şərtlə bağlanmış əqd:

- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olsa da, əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- ✓ o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir.
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olmur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;

244. Mülki hüquq münasibətlərinin əmələ gəlmə əsasları?

- mülki hüquq normaları;

- mülki hüququn subyektləri;
- mülki hüququn obyektləri;
- əmlak və şəxsi qeyri-əmlak münasibətləri
- ✓ hüquqi faktlar;

245. Aşağıdakılardan hansı əvəzsiz müqavilələrə aid edilir?

- ssuda
- dəyişmə
- ✓ bağışlanma
- saxlanma
- alqı-satqı

246. Fiziki və hüquqi şəxslərin mülki hüquq münasibətlərini tənzim edən mülki hüquq normalarının üsul və vasitələrinin məcmusu mülki hüquqi tənzimləmənin əks etdirir:

- obyektlərini
- subyektlərini
- ✓ metodunu
- funksiyalarını
- prinsiplərini

247. Qanunvericiliyin nəzərdə tutduğu əqdlər:

- müvafiq icra hakimiyyəti oraqnında qeydə alınmış əqdlər
- ancaq şifahi əqdlər
- ancaq sadə yazılı formada əqdlər
- ✓ şifahi əqdlər, sadə yazılı formada əqdlər, notarial qaydada təsdiqlənmiş əqdlər
- ancaq notarial qaydada təsdiq olunmuş əqdlər

248. Hüquq münasibətlərinin subyektləridir:

- məşğul şəxslər
- işsiz vətəndaşlar
- fiziki şəxslər
- hüquqi şəxslər
- ✓ fiziki və hüquqi şəxslər

249. Fəaliyyət qabiliyyəti hüquq münasibəti iştirakçısının:

- hüquq və vəzifələrə malik olmasıdır
- öz fəaliyyəti ilə hüquqlar əldə etməsidir
- öz fəaliyyəti ilə hüquqlar əldə etməsidir
- ✓ hüquq və vəzifələri həyata keçirməsidir
- hüquqlara malik olmasıdır

250. Hüquq qabiliyyəti hüquq münasibəti iştirakçısının:

- özünün hüquq və vəzifələri həyata keçirməsidir
- öz fəaliyyəti ilə hüquqlar əldə etməsidir
- öz fəaliyyəti ilə hüquqlar əldə etməsidir
- ✓ hüquq və vəzifələrə malik olmasıdır
- hüquqlara malik olmasıdır

251. Hüquqi hadisələr baş verir:

- insanların iradəsindən asılı olaraq
- tərəflərin razılığı əsasında hüquqi faktın başvermə
- səbəbindən asılı olaraq
- ✓ insanların iradəsindən asılı olmayaraq
- müxtəlif səbələrdən

252. Bağışlama müqaviləsi əqdin hansı növünə aiddir?

- mücərrəd
- ✓ əvəzsiz
- əvəzli;
- pozitiv;
- konstnsual;

253. Yalan əqd:

- tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdiyi hal mövcud deyildir
- əslində mövcud olmayan əqddir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir
- ✓ başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir
- ona uyğun hüquqi nəticələr yaratmaq niyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir

254. Qiymətli kağızların növləri

- ✓ adlı, adsız, orderli;
- təqdimedici, adlı, adsız
- təqdimedici, adsız, orderli;
- adlı, orderli;
- adlı, adsız;

255. Yalan əqd:

- ✓ başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir
- əslində mövcud olmayan əqddir
- tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdiyi hal mövcud deyildir
- ona uyğun hüquqi nəticələr yaratmaq niyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir

256. Uydurma əqd:

- ✓ ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir
- qeyri-ciddi (zarafatla) iradə ifadə edilmiş əqddir
- başqa əqdi pərdələmək məqsədilə bağlanan əqdlər
- əslində mövcud olmayan əqddir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir

257. əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdən etibarsız sayılır?

- məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır
- əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan etibarsız sayılır
- mübahisə yarandığı andan etibarsız sayılır
- bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır
- ✓ Bağlandığı andan etibarsız sayılır

258. İddia müddəti nədir?

- şəxsin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etdiyi vaxtdır

- mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır
- √ başqa şəxslərin hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün vaxtdır
- mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı ilə bağlı olan gün
- mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır

259. Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinin obyektlərinə aid edilir?

- əşyalar, qeyri-maddi nemətlər
- işlər
- xidmətlər
- √ əşyalar, qeyri-maddi nemətlər, yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər

260. Hüquqi şəxslərin əmələ gəlməsinin üsulları hansılardır?

- icazə
- sərəncam
- təqdimedici normativ üsul, sərəncam
- icazə, təqdimedici normativ üsul
- √ sərəncam, icazə, təqdimedici normativ üsul

261. Hüquqi şəxsin formalaşması üçün aşağıdakı əlamətlərdən hansının olması vacibdir?

- √ bütün cavablar düzdür
- mülki dövrüyyədə öz adından çıxış etməsi
- müstəqil əmlak məsuliyyəti
- ayrıca əmlaka malik olma
- təşkilati vahidlik

262. Hansı hallarda məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər?

- fiziki şəxsin olduğu yer məlum olsa da, beş il ərzində o, yaşayış yerində görünməmişsə
- fiziki şəxsin oldub yox olması məlum deyildirsə və bir il ərzində o, yaşayış yerində görünməmişsə
- fiziki şəxsin olduğu yer məlum deyildirsə və üç il ərzində o, yaşayış yerində görünməmişsə
- √ fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə
- fiziki şəxsin olduğu yer məlum olsa da, yeddi il ərzində o, yaşayış yerində görünməmişsə

263. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilərmi?

- √ yalnız qanunla müəyən edilmiş hallarda və qəhdada məhdudlaşdırıla bilər
- yalnız qəyyumluq və himayəçilik orqanının qərarı ilə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- yalnız bəzi şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məhdudlaşdırıla bilər
- yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər

264. Valideynlər tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın ziyan vurməsi nəticəsində əmələ gəlmiş öhdəliklərə görə məsuliyyət daşıyırlarmı?

- bəli
- ziyan kobud ehtiyatsızlıq üzündən vurulsad, daşıyırlar
- √ xeyr
- ziyan qəsdən vurulduqda daşıyırlar
- subsidiar (əlavə) məsuliyyət daşıyırlar

265. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti varmı?

- var, yalnız hədiyyə aldıqları əşyalarla bağlı əqdləri bağlaya bilərlər
- bəli
- var, yalnız xırda məişət əqdləri bağlaya bilərlər
- √ yoxdur

- müəyən məqsəd üçün və ya sərbəst istifadə veridiyi vəsait barəsində sərəncam verə bilər

266. Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?

- ✓ şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirilməsi özü üçün mülkü vəzifələr yaratmaq və icra etmək qabiliyyəti
- Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?
- insanın mülkü hüquqlarının olması və insanın mülkü hüquq vəzifələri daşması
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi
- şəxsin öz hərəkətləri ilə mülkü hüquq vəzifələri yaratması

267. Fiziki şəxs hansı qaydada hüquq qabiliyyətindən məhrum edilir?

- xüsusilə ağır cinayətlərə cəza məhkum olduqda məhkəmə hökmü ilə
- ✓ fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz
- şəxs ruhi xəstəliyə düşər olduqda məhkəmə qətnaməsi ilə
- şəxsin özünün qətnaməsi ilə
- maraqlı şəxslərin tələbi ilə məhkəmə qətnaməsi ilə

268. AR Konstitusiyanın 29-cu maddəsinə əsasən xüsusi mülkiyyət hansı öhdəliklərə səbəb olur?

- iqtisadi öhdəliklərə
- ✓ sosial öhdəliklərə
- mülki öhdəliklərə
- hüquqi öhdəliklərə
- inzibati öhdəliklərə

269. AR-nın Konstitusiyasına əsasən hansı mülkiyyət formaları müəyyənləşdirilmişdir?

- bələdiyyə mülkiyyəti
- şəxsi mülkiyyət
- ✓ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- xüsusi mülkiyyət
- dövlət mülkiyyəti

270. Mülkiyyətçinin iradəsi nədə ifadə olunur

- mülkiyyət hüququnun xitamında;
- vicdanlı sahiblikdə
- ✓ sahiblik, istifadə, sərəncamda;
- əmlakı mühafizə etməkdə;
- maddi nemətlərin istehsalı, bölüşü, dəyişməsində;

271. Vicdansız sahib mülkiyyətçidən nəyi və hansı dövr üçün tələb edə bilər?

- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərəf etdiyi zəruri xərclərinin əlli faizinin əvəzini
- vicdansız sahib mülkiyyətçidən heç nə tələb edə bilməz
- ✓ əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərəf etdiyi zəruri xərclərin əvəzini
- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan 15 gün sonradan əmlaka sərəf etdiyi bütün xərclərin əvəzini

272. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- yalnız qeyri-dövlət hüquqi şəxsləri əmlakının dəyəri və miqdarı qanunvericiliklə məhdudlaşdırıla bilər
- yalnız daşınmaz əmlakın miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- dövlət idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər
- ✓ Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz

273. AR Konstitusiyanın 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ hansı məqsədlə məhdudlaşdırıla bilər?

- heç bir halda məhdudlaşdırıla bilməz

- icarə məqsədilə
- müvəqqəti istifadə məqsədilə
- ✓ sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə
- qismən məhdudlaşdırıla bilər

274. Mülkiyyət hüququnun əldə edilməsinin hansı üsulları vardır?

- ilkin üsul
- məhkəmə qaydasına əldə edilməsi
- müqavilə üzrə mülkiyyət hüququnun əldə edilməsi
- ✓ ilkin və törəmə üsul
- törəmə üsul

275. Aşkar edilən dəfinə, tarix və mədəniyyət abidəsidirsə, dəfinənin gizlədildiyi torpaq sahələrinin mülkiyyətçisinə hansı miqdarda bəxşis verilir?

- heç nə verilmir
- ✓ dəfinənin dəyərinin 50 faizi miqdarında
- dəfinənin dəyərinin 25 faizi miqdarında
- dəfinənin dəyərinin 80 faizi miqdarında
- dəfinənin dəyərinin 100 faizi miqdarında

276. əşyaya sahiblik nədir?

- ✓ əşyaya faktiki sahibliyə nail olmaq
- əşyanı saxlayan
- əşyadan daimi istifadə etmək
- əşyadan müvəqqəti istifadə etmək
- əşyanın mülkiyyətçisi olmaq

277. Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilər
- Mülkü Məcəllədə nəzərdə tutulan əsasla
- ✓ Mülkü Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla
- yalnız müqavilədə nəzərdə tutulan əsasla
- əmlaka uzun müddətli və fasiləsiz olaraq vicdanlı surətdə sahiblik əsasında

278. Mülkiyyətçi vicdanlı sahibdən əmlakını geri tələb edərkən həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- əmlakın onda olduğu son 3 ildə götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- ✓ onun əmlaka sahibliliyinin qanunsuz olduğunu bildiyi və bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsinin alındığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər
- əmlakın onda olduğu son 3 ayda onun həm götürdüyü, həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- əmlakın onda olduğu son 6 ayda yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsini

279. əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin an əmlakın istifadəçisinin
- ✓ qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa mülkiyyətçinin
- istisnasız olaraq yalnız mülkiyyətçinin
- həmin an əmlakın istifadəçisinin
- həmin an mülkiyyətçinin

280. Daşınmaz əmlaka hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır?

- icarə hüququ

- mülkiyyət hüququ
- istifadə hüququ
- girov hüququ
- ✓ mülkiyyət hüququ, digər hüquqlar, hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı

281. Daşınmaz əmlaka mülkiyyət hüququ hansı andan əmələ gəlir?

- müqavilə notariatda təsdiq edildiyi andan
- əşyanın ləvazimatı və sənədləri verildiyi andan
- ✓ dövlət reyesterində qeydə alındığı andan
- əmlak verildiyi andan
- müqavilə bağlandığı andan

282. Mülkiyyətçinin üzərinə əşyaya qulluq və ya onu saxlamaq vəzifəsi qoyula bilərmi?

- heç bir halda qoyula bilməz
- əşya mədəni sərvət sayılarsa, belə vəzifə qoyula bilər
- əşyanın qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər
- ✓ əşyanın tətbiq edilməsi və ya ona qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər
- istənilən halda qoyula bilər

283. əşyaya sahiblik nədir?

- əşyadan daimi istifadə etmək
- əşyanı saxlayan
- əşyadan müvəqqəti istifadə etmək
- əşyanın mülkiyyətçisi olmaq
- ✓ əşyaya faktiki sahibliyə nail olmaq

284. İşəgötürənin əsas hüquqları hansılardır?

- işçiləri işə götürmək
- əmək prosesinə rəhbərlik etmək
- ✓ işçiləri işə götürmək, əməyin nəticələrini qəbul etmək, əmək prosesinə rəhbərlik etmək
- düzgün cavab yoxdur
- əməyin nəticələrini qəbul etmək

285. Kollektiv sazişin növləri hansılardır?

- ✓ baş, sahə, ərazi
- baş, xüsusi, tarif
- sahə, ərazi
- peşə, sahə, sosial
- baş, əlavə

286. Kollektiv müqavilə nədir?

- əmək kollektivləri ilə həmkarlar ittifaqı təşkilatları ilə bağladığı müqavilədir
- ✓ işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan müqavilədir
- əməyin şərtlərini, əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələləri müəyyən edən hüquqi aktdır
- işin ümumi prinsiplərini əks etdirən müqavilə

287. Əmək qanunvericiliyinə əsasən vətəndaşın əmək hüquq subyektliliyi neçə yaşından yaranır?

- 18 yaşından
- 17 yaşından
- 16 yaşından
- ✓ 15 yaşından
- 14 yaşından

288. İşçi kimlərə deyilir?
- əmək müqaviləsi ilə işləyənlərə
 - işəgötürənin sərəncamı ilə işəgötürülənlərə
 - muzzdlu çalışanlara
 - əmək müqaviləsinin tərəflərindən birinə
 - ✓ işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı dənilməklə çalışan fiziki şəxsə

289. Əmək hüquq subyektliliyi nəyi ifadə edir?

- ✓ bütün cavağlar düzdür
- əmək fəaliyyət qabiliyyətli olmağı
- dövlət tərəfindən tanınan hüquq və vəzifələrə malik olmağı
- əmək sahəsində hüquq pozuntularına görə müstəqil surətdə hüquqi məsuliyyət daşımaq qabiliyyətini

290. Əmək hüquq münasibətlərinin yaranmasının əsasını nə təşkil edir?

- müəssisə rəhbərinin sərəncamı
- ✓ əmək müqaviləsi
- normativ hüquqi aktlar
- işçinin əmək qabiliyyəti
- görülən konkret iş üzrə razılaşma olduqda

291. Əmək hüququda hüquqi fakt nəyi əks etdirir?

- işçinin vəzifələri
- hadisələr və hərəkətləri
- əmək hüquq münasibətlərdə hüququyğyn və hüquqazidd hərəkətləri
- ✓ əmək hüquq münasibətlirnin yaranmasını, dəyişdirilməsini və xitamını
- işəgötürənin hüquqları

292. Əməyin mühafizəsi qaydalarına əməl edilməsi üzərində nəzarəti hansı dövlət orqanı həyata keçirir?

- Milli Məclisin Hesablaşma Palatasının auditorları
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
- ✓ AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi

293. Əmək hüququ ilə hansı hüquq sahələri arasında müəyyən yaxınlıq vardır?

- sosial təminat hüququ
- ✓ sosial təminat hüququ, mülki hüquq və inzibati hüquq
- iqtisadi hüquq
- inzibati hüquq
- mülki hüquq

294. Əmək mübahisələrinin həlli üzrə münasibətlər hansılardır?

- ✓ fərdi və kollektiv əmək mübahisələrinin həlli üzrə münasibətlər
- bütün növ əmək münasibətlərinin həlli üzrə yaranan münasibətlər
- bütün cavablar düzdür
- təşkilatın və kollektiv əmək mübahisələrinin həlli üzrə münasibətlər
- işəgötürən və kollektiv əmək mübahisələrinin həlli üzrə münasibətlər

295. Muzzdlu əməyin məqsədi nədir?

- yerinə yetirilən iş üçün sərf olunan əməyin müəyyən hissəsinin ödənilməsi

- ✓ işəgötürən üçün mənfəət götürmə, əməyin nəticəsinin satılması yolu ilə insanların tələbatlarının ödənilməsi, işçi üçün isə əmək haqqı almaqdır
- görülən işdən cəlib götürülməsi
- əməyin nəticəsinin satılması yolu ilə insanların tələbatlarının ödənilməsi
- müəyyən müddətə görülən işlər üçün sərf olunan əməyin ödənilməsi

296. Əmək münasibətlərində əmlak elementi kimi muzzdlu əmək nədir?

- görülən işə görə pulun ödənilməsi
- real əmək haqqının verilməsi
- ✓ əməyin ödənilməsi, əmək münasibətlərinin iştirakçılarının qarşılıqlı maddi məsuliyyəti
- əmək münasibətlərinin iştirakçılarının maddi məsuliyyəti
- əməyin ödənilməsi

297. Əmək münasibətləri nə vaxt yaranır?

- işçi işəgötürənin tapşırığı ilə işə başladığında
- işçi əmək kitabçasını aldıqda
- işəgötürən sərəncam verdikdə
- işçi işə başladığında
- ✓ fiziki şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə işçi öz əmək qabiliyyətinin realizəsi ilə bağlı işin yerinə yetirilməsi zamanı

298. əmək hüququnun predmetini nə təşkil edir?

- ✓ işçi ilə işəgötürən arasında yaranan muzzdlu əmək münasibətləri, əməklə bağlı olan digər törəmə münasibətlər
- əmək məcəlləsi, əmək müqaviləsi
- əmək məcəlləsi
- iş vaxtı, istirahət vaxtı, əmək məcəlləsi
- işçi ilə işəgötürən arasında yaranan münasibətlər, əmək məcəlləsi

299. İş vaxtı nədir?

- hər kəsin öz əmək qabiliyyətini həyata keçirdiyi zamandır
- yetkinlik yaşına çatanların əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır
- ✓ müddəti qanunla nəzərdə tutulmuş, işçilərin əmək funksiyalarını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır
- əmək fəaliyyətinə sərf olunan zaman
- işəgötürənin işçi üçün əmək funksiyasını yerinə yetirmək üçün müəyyən etdiyi zamandır

300. əmək müqaviləsi hansı formada bağlanılır?

- yazılı 1 nüsxədə, notariat qaydasında
- ✓ yazılı, 2 nüsxədə, işəgötürənin əmri ilə;
- nüsxədə, notariat qaydasında;
- yazılı, 1 nüsxədə;
- sifahi;

301. AR Konstitusiyanın 36-cı maddəsinə əsasən lokaut(sahibkarın xəbərdarlıq etmədən müəssisələri bağlayıb, fəhlələri kütləvi surətdə işdən çıxarmaları) qadağandır:

- işçi iş yerini dəyişdikdə
- müəssisədə kollektiv tətill olduqda
- ✓ qanunla müəyyən edilmiş hallar istisna olmaqla
- müəssisədə işçi təkbaşına tətill etdikdə
- müəssisə ləğv edildikdə

302. İşəgötürən əmək intizamını təşkil edərkən hansı tədbirləri görə bilər?

- töhmət, əmək haqqının saxlanılması;
- əmək müqaviləsinə xitam vermə;

- istirahətə göndərmə
- dövlət təltifinə təqdim olunma;
- ✓ mükafatlandırma və tənbeh;

303. Müəssisələrdə əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır

- əmək qanunvericiliyi;
- işçi
- müvafiq icra hakimiyyəti orqanı;
- ✓ müdiriyyət;
- həmkarlar ittifaqları təşkilatları;

304. əmək hüququ vətəndaşların hansı hüquq və azlıqlarının kateqoriyasına aiddir?

- mədəni
- ✓ sosial- iqtisadi
- siyasi
- şəxsi
- mülki

305. Vətəndaş neçə yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər?

- 17 yaş
- 14 yaş
- ✓ 15 yaş
- 18 yaş
- 16 yaş

306. İstirahət vaxtı nədir?

- işçinin əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməsi, bazar günləri, fasilə
- bayram günləri
- həmin müddət ərzində işdən azad edilmə
- nahar etmək üçün fasilə
- ✓ göstərilənlərin hamısı

307. əmək hüququnun mənbəyini nə təşkil edir?

- AR-nın Konstitusiyası
- ✓ AR-nın Konstitusiyası, əmək məəcəlləsi
- əmək hüququnun predmeti
- müəssisədaxili nizam-intizam qaydaları
- qanunlar, əmək müqaviləsində nəzərdə tutulan şərtlər

308. əmək hüququnun predmetini nə təşkil edir?

- əmək məəcəlləsi
- iş vaxtı, istirahət vaxtı, əmək məəcəlləsi
- əmək məəcəlləsi, əmək müqaviləsi
- işçi ilə işəgötürən arasında yaranan münvəsibətlər, əmək məəcəlləsi
- ✓ işçi ilə işəgötürən arasında yaranan muzzdlu münvəsibətlər, əməyin mühfizəsi

309. Qısaldılmış iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- 16 yaşlı tamam olmayanlara
- ✓ əmək şəraiti insan sağlamlığı üçün zərərli olan istehsalatda çalışanlara
- ailə üzvlərindən xroniki xəstəliyi olanlara, 14-16 yaşadək əlil uşağı olan qadınlara
- I və II qrup əlillərə,
- həkimlərə, müəllimlərə

- 310.** əmək müqaviləsi nədir?
- √ işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
 - işəgötürənlə əmək kollektivi arasında yazılı formada bağlanan əmək, sosial, iqtisadi, məişət və digər məsələləri tənzimləyən müqavilədir
 - işçi ilə həmkarlar ittifaqı arasında bağlanan müqavilə
 - işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
 - müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması üzrə öhdəlikləri əks etdirən müqavilədir
- 311.** əmək müqaviləsinə xitam verilməsinin əlavə şərtləri hansılardır?
- √ işçi təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə, təhsil müəssisəsinə daxil olduqda
 - əmək şəraitinin şərtləri dəyişdikdə, işçi vəfat etdikdə
 - müəssisənin mülkiyyətçisi dəyişdikdə, işçi təqaüdə çıxdıqda, vəfat etdikdə
 - müqavilənin müddəti bitdikdə, yeni yaşayış yerinə köçdükdə, təqaüdə çıxdıqda
 - müəssisə ləğv edildikdə
- 312.** İşə qəbul edilmədikdə hansı səbəb əsas göstərilir?
- yaşı, yaşayış yeri
 - siyasi baxışlarından
 - √ işi bilmək keyfiyyətləri;
 - dini baxışları;
 - işi bilmək keyfiyyətləri, yaşayış yeri;
- 313.** İstirahət vaxtının növləri
- bayram və bazar günləri, sosial məzuniyyət
 - bayram günləri, məcburi və əmək məzuniyyətləri
 - məcburi və yaradıcılıq məzuniyyətləri
 - √ fasilə, bayram və bazar günləri, məzuniyyət
 - fasilə, məcburi və analıq məzuniyyətləri
- 314.** Maddi məsuliyyət işçinin üzərinə hansı qaydada qoyulur
- √ tam və qismən ödəmə;
 - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
 - tam ödəmə;
 - qismən ödəmə;
 - məhkəmənin müəyyən etdiyi qaydada
- 315.** Zərərli və təhlükəli işlərdə çalışmağa neçə yaşdan sonra yol verilir?
- 18;
 - 22
 - √ 21
 - 20
 - 19
- 316.** Kollektiv əmək mübahisələrinin tərəfləri kimlərdir?
- işçi və işəgötürən
 - işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
 - işəgötürən və razılaşdırıcı komissiya
 - işəgötürən və işçinin nümayəndəsi
 - √ işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- 317.** Kollektiv sazişlərlə bağlı əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işəgötürən və razılaşdırıcı komissiya
- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- ✓ işəgötürənlərin birlikləri, həmkarlar ittifaqı və müvafiq icra hakimiyyəti orqanları
- işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- işəgötürən və işçinin nümayəndəsi

318. Obyektinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- pul tələbləri ilə bağlı olan əmək mübahisələri
- iddia və qeyri-iddia əmək xarakterli mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri
- ✓ pul tələbləri və müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri
- müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri

319. Fərdi əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işəgötürən və razılaşdırıcı komissiya
- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- işəgötürən və işçinin nümayəndəsi
- işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- ✓ işçi və işəgötürən

320. Hüquqi təbiətinə görə aşağıdakılardan hansı qeyri-iddia xarakterli əmək mübahisələridir?

- fərdi və kollektiv əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri
- ✓ yeni əmək şərtləri müəyyən edildikdə və ya mövcud əmək şərtləri dəyişdirildikdə yaranan əmək mübahisələri
- kollektiv əmək mübahisələri
- fərdi əmək mübahisələri

321. Hüquqi təbiətinə görə aşağıdakılardan hansı iddia xarakterli əmək mübahisələridir?

- ✓ fərdi əmək mübahisələri
- təşkilati əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələr
- fərdi və kollektiv əmək mübahisələri
- kollektiv əmək mübahisələri

322. Xarakterinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- fərdi əmək mübahisələri
- təşkilati əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri
- ✓ iddia və qeyri-iddia əmək xarakterli mübahisələri
- kollektiv əmək mübahisələri

323. Subyektlərinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- fərdi əmək mübahisələri
- təşkilati əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələr
- ✓ fərdi və kollektiv əmək mübahisələri
- kollektiv əmək mübahisələri

324. əmək mübahisələrini hansı əsaslara görə təsnifləşdirmək olar?

- mübahisə edən subyektlərə görə
- mübahisənin obyektinə görə
- ✓ mübahisə edən subyektlərə, mübahisənin xarakterinə və mübahisənin obyektinə görə
- mübahisənin motivinə görə

- mübahisənin xarakterinə görə

325. əmək qanunvericiliyi maddi məsuliyyətin hansı növünü nəzərdə tutur?

- tam ödənilməsi
- əvvəlcədən müəyyən olunmuş qaydada
- məhkəmə tərəfindən müəyyən edilmiş qaydada

✓ tam və qismən

- qismən ödənilməsi

326. Natamam iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- I və II qrup əlillərə, ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə və s.

✓ ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə, 14-16 yaşadək əlil uşağı olan qadınlara

- elektrotexniki qurğularda, cihazlarda işləyənlərə
- həkimlərə, müəllimlərə
- 16 yaşadək olan işçilərə

327. 36 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- 16-18 yaşadək olan işçilərə
- xüsusi xarakterli işlərdə çalışanlara
- 16 yaşadək olan işçilərə
- təqaüd yaşına çatmış işçilərə

✓ I və II qrup əlillərə, hamilə və yaşayıradək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə, 16 - 18 yaşları olan işçilərə

328. 24 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- 16-18 yaşadək olan işçilərə
- I və II qrup əlillərə
- hamilə və yaşayıradək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə
- xüsusi xarakterli işlərdə çalışanlara

✓ 16 yaşadək olan işçilərə

329. əmək müqaviləsinə xitam verilməsinin əlavə şərtləri hansılardır?

- müqavilənin müddəti bitdikdə, yeni yaşayış yerinə köçdükdə, təqaüdə çıxdıqda
- müəssisə ləğv edildikdə
- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi vəfat etdikdə

✓ işçi təqüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə, təhsil müəssisəsinə daxil olduqda

- müəssisənin mülkiyyətçisi dəyişdikdə, işçi təqaüdə çıxdıqda, vəfat etdikdə

330. Məşğulluq nə deməkdir?

- yalnız AR vətəndaşlarının respublika qanunvericiliyinə zidd olmayan fəaliyyətidir

✓ AR vətəndaşlarının və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan qazanc gətirən fəaliyyətidir

- vətəndaşların qazanc gətirən hər hansı fəaliyyətidir
- vətəndaşın istehsal və yaradıcı əməyə öz qabiliyyətini sərf etmək hüququdur
- baş məşğulluq idarəsində qeydiyyatda olan vətəndaşların gəlir gətirən fəaliyyətidir

331. Kollektiv sazişin növləri hansılardır?

✓ baş, sahə, ərazi

- peşə, sahə, sosial
- sahə, ərazi
- baş, xüsusi, tarif]
- baş, əlavə

332. Kollektiv saziş nədir?

- güzəştli əmək və sosial iqtisadi şərtlər nəzərdə tutan hüquqi aktdır
- kollektiv müqavilənin bir növüdür
- kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsini əks etdirən sənəddir
- √ müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, sosial müdafiə üzrə öhdəlikləri əks etdirən normativ aktdır
- əməyin ödənilməsi, məşğulluq, əməyin mühafizəsi və s. şərtləri əks etdirən normativ aktdır

333. Kollektiv müqavilə nədir?

- əməyin şərtlərini, əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələləri müəyyən edən hüquqi aktdır
- əmək hüququnun mənbəyidir
- √ işgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan müqavilədir
- əmək kollektivləri ilə həmkarlar ittifaqı təşkilatları ilə bağladığı müqavilədir
- notariat qaydasında təsdiq edilən sənəddir

334. Əmək müqaviləsi üzrə işçinin aylıq əmək haqqından hansı vergi tutulur?

- ƏDV
- aksiz vergisi
- mənfəət vergisi
- rüsum
- √ gəlir vergisi

335. Əmək müqaviləsinə əsasən əmək haqqı avans formasında verilə bilərmi?

- bəli
- əmək müqaviləsinə yeni bağlanmış işçiyə verilə bilər
- √ xeyr
- əmək müqaviləsində nəzərdə tutulsa, verilə bilər
- tərəflərin razılığından asılıdır

336. Əmək müqaviləsinə əsasən işçi əmək funksiyasını şəxsən icra etməyə bilərmi?

- √ işçi əmək funksiyasını şəxsən özü icra etməlidir
- düzgün cavab yoxdur
- işçi öz əmək funksiyasının icrasını hər hansı bir həmkarına həvalə edə bilər
- işçi əmək funksiyasını istənilən vaxt icra edə bilər
- əmək müqaviləsində müəyyən edilmiş əsaslarla vaxtaşırı yerinə yetirə bilər

337. Əmək müqavilələrində işçinin iş yeri göstərməlidirmi?

- işçi tələb edərsə, göstərilir
- tərəflərin razılığı əsasında müəyyən edilir
- √ konkret olaraq mütləq göstərməlidir
- müqavilə üzrə işin xüsusiyyətindən asılı olaraq göstərilə bilər
- göstərilə də bilər, göstərilməyə də bilər

338. Mülki hüquqi müqavilənin predmetini yerinə yetiriləcək işin və ya xidmətin nəticəsi təşkil etdiyi halda əmək müqaviləsinə predmetini nə təşkil edir?

- √ işçini əmək fəaliyyətinin (prosesinin) bilavsiyə özü
- işçinin il ərzində gördüyü iş
- işçinin ümumi iş satışı

- işçinin gün ərzində gördüyü iş
 - işçinin ay ərzində gördüyü iş
- 339.** Əmək müqavilələrində işçi ilə işəgötürən arasında münasibətlər mülki hüquqi müqavilədən fərqli olaraq hansı prinsipə əsaslanır?
- humanizm
 - qanunçuluq
 - bərabərlik
 - ✓ tabeçilik prinsipinə
 - ədalət
- 340.** Əmək münasibətləri və əmək müqaviləsində müəyyən edilən əmək şəraiti şərtləri ilə bağlı məsələlər nə ilə tənzimlənir?
- mülki qanunvericiliklə
 - inzibati qanunvericiliklə
 - konstitusiya ilə
 - BƏT-nin Konvensiyaları ilə
 - ✓ əmək qanunvericiliyi ilə
- 341.** Əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra əmək qanunvericiliyi həmin şəxsə hansı təminatları verir?
- hərbi xidmətdən buraxıldıqdan sonra ixtisasartırma kursunu bitirməlidir
 - hərbi xidmətdən buraxıldıqdan sonra həmin müəssisədə əvvəlki vəzifəsində 1 ay müddətində sınaq müddəti ilə çalışmaq hüququna malikdirlər.
 - hərbi xidmətdən buraxıldıqdan ən gec 30 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər
 - əmək qanunvericiliyi belə bir təminat nəzərdə tutmayıb
 - hərbi xidmətdən buraxıldıqdan ən gec 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər
- 342.** Dövlət qulluğunda çalışanın pedoqoji fəalliyətlə məşğul olmaq hüququ var?
- hüququ var, ancaq orta ümumtəhsil məktəblərində olmaqla
 - hüququ var, ancaq dövlət ali təhsil müəssisələrində olmaqla
 - ✓ bəli, hüququ var
 - hüququ var, ancaq təmənnasız olaraq
 - belə bir hüququ yoxdur
- 343.** Əmək şəraitinin dəyişdirilməsi ilə bağlı işçi ƏM-nin 56-cı maddəsinə əsasən işəgötürən tərəfindən başqa vəzifəyə keçirilmişdir, lakin işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermir. Bu halda işəgötürənin hansı hüququ yaranır?
- 1 aylıq sınaq müddəti tətbiq etmək hüququ
 - əmək müqaviləsini dəyişdirmək hüququ
 - ✓ ƏM-nin 68-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam vermək hüququ
 - işçiyə II iş təklif etmək hüququ
 - işçini daha yüksək maaşlı işə keçirmək hüququ
- 344.** İşə qəbul zamanı 18 yaşına çatmamış şəxslərə sınaq müddəti:
- şamil edilir
 - qanunvericilik belə bir norma müəyyən etmətib

- işəgötürənin mülahizəsinə uyğun müəyyən edilir
- ✓ şamil edilmir
- tərəflərin razılığı ilə müəyyən edilir

345. əmək müqaviləsinin şərtlərinə hansılar aiddir?

- işəgötürənin müəyyən etdiyi zəruri şərtlər
- ✓ qanunvericilikdə nəzərdə tutulan zəruri şərtlər, tərəflərin razılığı əsasında müəyyənləşdirilən əlavə şərtlər
- qanunvericilikdə nəzərdə tutulan şərtlər, əsas və əlavə şərtlər, tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlər
- qanunvericilikdə nəzərdə tutulan, həmkarlar ittifaqları təşkilatlarının müəyyən etdiyi şərtlər
- ümumi, əsas və əlavə şərtlər

346. əmək qanunvericiliyində müəssisədə əməyin mühafizəsi kimin üzərinə qoyulur?

- ✓ müəssisə rəhbərinin
- həmkarlar ittifaqları təşkilatlarının
- əmək məcəlləsinin
- icra hakimiyyəti orqanının
- mülkiyyətçinin

347. İşəgötürən əmək müqavilsini hansı hallarda ləğv edir?

- müqavilənin müddəti bitdikdə, müəssisə ləğv edildikdə, işçi vəfat etdikdə
- ✓ müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi əmək funksiyasını yerinə yetirmədikdə;
- işçi azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, əmək funksiyasını yerinə yetirmədikdə, müqavilənin vaxtı bitdikdə;
- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi hərbi xidmətə çağırıldıqda
- İşçi vəfat etdikdə, hərbi xidmətə çağırıldıqda, işçilərin sayı ixtisar edildikdə;

348. əmək məzuniyyətinin müddəti

- 21,25,30,42
- 30,56
- 21,30
- ✓ 21,30,56
- 30,60

349. Məzuniyyətin növləri

- ✓ əmək, sosial, təhsil və yaradıcılıq, ödənişsiz
- əmək, analıq, sosial
- əmək, analıq
- təhsil və yaradıcılıq, əmək, ödənişli, sosial
- əsas, əlavə, ödənişsiz, ödənişli

350. Tətilin keçirilməsi özündə hansı mərhələləri birləşdirir?

- razılığın əldə edilməsi və tətilin başa çatması
- ✓ bütün cavablar düzdür
- tətilin keçirilməsi haqqında qərarın qəbulu və elan edilməsi
- işin dayandırılması və bərişdirici prosedurların həyata keçirilməsi
- zəruri olduğu halda tətilin dayandırılması

351. İşəgötürən nə qədər müddətə yazılı xəbərdarlıq etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər?

- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 1 ay qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 15 gün qalmış
- ✓ müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 10 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 5 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 1 həftə qalmış

352. Tətil nədir?

- işçilərin kütləvi şəkildə işdən azad olması
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam və ya qismən məcburi imtina etməsi
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından qismən könüllü imtina etməsi
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam könüllü imtina etməsi
- ✓ işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam və ya qismən könüllü imtina etməsi

353. əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti nə qədərdir?

- 15 iş günündən çox olmamalıdır
- 1 aydan çox olmamalıdır
- 10 iş günündən çox olmamalıdır
- 5 iş günündən çox olmamalıdır
- ✓ 7 iş günündən çox olmamalıdır

354. Kollektiv əmək mübahisələrinin həlli üçün hansı barışdırıcı üsullardan istifadə olunur?

- əmək arbitrajından
- vasitəçidən və əmək arbitrajından
- ✓ razılaşdırıcı komissiyadan, vasitəçidən və əmək arbitrajından
- razılaşdırıcı komissiyadan
- vasitəçidən

355. İşçilərin həyatına və sağlamlığına dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia müddəti nə qədərdir?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində
- ✓ bu halda iddia müddəti şamil edilmir

356. Pul və əməlak tələbləri ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddətə məhkəməyə müraciət edə bilər?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 15 gün ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində
- ✓ hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində

357. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddətə məhkəməyə müraciət edə bilər?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 15 gün ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 həftə ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- ✓ hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində

358. Fərdi əmək mübahisələrinə hansı dövlət orqanı tərəfindən baxılır?

- ✓ rayon (şəhər) məhkəmələri tərəfindən
- razılaşdırıcı komissiyalar tərəfindən
- işəgötürən tərəfindən
- həmkarlar ittifaqı tərəfindən
- əmək arbitrları tərəfindən

359. Kollektiv müqavilə və sazişin quruluş və məzmununu kim müəyyən edir?

- ✓ tərəflər

- h mkarlar ittifaqları t şkilatları
- icra hakimiyyəti orqanın n may ndəsi
- m  ssis nin r hbəri
-  m k kollektivi

360. İşsiz statusu almaq h ququ olmayan v t ndaşlara kiml r aiddir?

- yetkinlik yaşına çatmayanlar, t qaud l r
- ail  başıasını itirm y  g r  t yin olunmuş pensiya alanlar, 14 yaşına çatmayanlar
- qeydiyyatdan alındıqdan sonra iş axtarmaq m qsədil  u zrs z s b bd n m vafiq icra hakimiyyəti orqanına g lm y nl r, yetkinlik yaşına çatmayanlar, t qaud l r
- √ 15 yaşına çatmayanlar, t qaud l r, iki m nasib işd n imtina ed nl r, ilk d f  iş axtaranlar, azadlıqdan m hrumetm  c zası  k nl r
- 16 yaşına çatmayanlar, iki d f  m nasib işd n imtina ed nl r, ilk d f  iş axtaranlar

361. Başı kollektiv saziş n yi m yy n edir?

- sosial m dafin  u zr   hd likl ri
-  razi x susiy tl ri il  bağıli sosial-iqtisadi probleml rin h lli şərtl rini
- √ respublikada sosial-iqtisadi siyas tin aparılmasının razılaşıdırılmış  mumi prinsipl rini
- m vafiq sah nin sosial-iqtisadi inkişafı istiqam tl rini, peş  qrupları u c n  m k şəraitini v  sosial t minatlarını
- respublikada şirk tl rin v  idar l rin h mkarlar ittifaqları t şkilatlarının f aliyyətini

362. Kollektiv sazişin t r fl ri kiml r ola bil r?

- m vafiq icra hakimiyyəti orqanı, sosial qurumlar
- işg t r n, sosial qurumlar
- işçi v  işg t r n
- √ m vafiq icra hakimiyyəti orqanı, h mkarlar ittifaqları birlikl ri, işg t r nin n may nd li orqanı
- h mkarlar ittifaqları birlikl ri, işg t r n

363. Kollektiv m qavil nin layihəsi kim t r find n t sdiq edilir?

- m  ssis nin r hbəri t r find n
-  m k kollektivinin komissiyası t r find n
- √ h mkarlar ittifaqları t şkilatlarının işçil rin 50%-d n  ox iştirak etdiyi  mumi konfransı t r find n
- m vafiq icra hakimiyyəti orqanı t r find n
- notariat qaydasında

364.  m k m qaviləsi işg t r n t r find n hansı  saslarla l ğv edil  bil r?

- işçi v fat etdikd , azadlıqdan m hrumetm  c zasına m hkum edildikd , h rbi xidm t   ağırdıqda
- m qavil nin m dd ti bitdikd , m  ssis  l ğv edildikd ,  m k şəraitinin şərtl ri d yişdirildikd . İşçi m lkiyyətçiy  maddi ziyan vurduqda
- √ m  ssis  l ğv edildikd , işçil rin sayı ixtisar edildikd , işçi  m k funksiyasını yerinə yetir  bilm dikd 
- m  ssis  l ğv edildikd , işçil rin sayı ixtisar edildikd , işçi v fat etdikd , işçi  m k funksiyasını yerinə yetir  bilm dikd 
- m qavil nin m dd ti bitdikd , işçi v fat etdikd , işçi h rbi xidm t   ağırdıqda

365.  m k m qavil sin  hansı hallarda t r fl rin irad sind n asılı olmadan xitam verilir?

- işçi t qaud  çıxdıqda, t hsilini davam etdirm k u c n t hsil m  ssis sin  daxil olduqda, 6 aydan  ox m dd t  f aliyyət qabiliyyətini itirdikd , v fat etdikd 
- işçi başqa işg t r nl  m qavil  bağıladıqda
- işçi yeni yaşayış yerinə k çd kd , h rbi xidm t   ağırdıqda, azadlıqdan m hrumetm  c zasına m hkum edildikd 
- √ işçi h rbi xidm t   ağırdıqda, v fat etdikd , azadlıqdan m hrumetm  c zasına m hkum edildikd , m hk m  t r find n f aliyyət qabiliyyətsizliyi t sdiq edildikd 
- işçi yaşa,  lilliy  g r  t qaud  çıxdıqda, m  ssis  l ğv edildikd , m hk m  t r find n f aliyyət qabiliyyətsizliyi t sdiq edildikd , v fat etdikd 

366. M zuniyyətin n vl ri hansılardır?

-  sas,  lav ,  d nişli, sosial m zuniyyət

- √ əmək, sosial, təhsil və yaradıcılıq, ödənişsiz məzuniyyət
- əsas, əlavə, ödənişsiz, ödənişli məzuniyyət
- əsas, əlavə, ödənişli, sosial məzuniyyət
- təhsil və yaradıcılıq, əmək, ödənişli və sosial məzuniyyət

367. Cinayət məsuliyyəti nədir?

- √ şəxsin törətdiyi əmələ görə – məhkəmə tərəfindən dövlət adından mühakimə edilməsi və hökmə ona cəza tətbiq edilməsilə bağlı – məhrumiyyətlərə məruz qalmaq cavabdehliyidir.
- şəxsin törətdiyi əmələ görə – müstəntiq tərəfindən onun müqəssirçiliyə cəlb edilməsilə bağlı – yaranan cavabdehliyidir;
- şəxsin törətdiyi əmələ görə – barəsində ittiham aktının elan edilməsi ilə bağlı – yaranan aavabdehlikdir
- şəxsin törətdiyi əmələ görə – istintaq orqanı qarşısında – ifadə vermək öhdəçiliyidir;
- şəxsin törətdiyi əmələ görə – barəsində qəti imkan tədbiri tətbiq edilməsilə bağlı – cavabdehliyinin yaranması;

368. Cinayətin obyektiv cəhətinin elementi yalnız hərəkət, yaxud da hərəkətsizlik əlaməti ilə xarakterizə edilirsə – belə cinayət tərkibi quruluşuna görə tərkibin hansı növünə aiddir:

- maddi;
- əsas tərkib;
- √ formal;
- mürəkkəb.
- sadə;

369. Cinayət tərkibinin elementlərinin biri, yaxud bir neçəsi zəruri əlamətlə yanaşı əlavə əlamətlə xarakterizə olunursa – belə tərkib, tərkiblərin təsnifatında hansı növə aid edilir:

- √ mürəkkəb;
- alternativ;
- maddi;
- sadə;
- formal.

370. Cinayət tərkibinin əlamətləri onun ancaq dörd elementini xarakterizə edirsə, belə tərkib cinayət tərkibinin hansı növünə aiddir:

- maddi tərkib.
- √ sadə tərkib;
- alternativ tərkib;
- formal tərkib;
- mürəkkəb tərkib;

371. Cinayət tərkibinin elementlərini göstərin

- √ cinayətin tərkibinin elementləri cinayətin fikrən parçalanan dörd elementini (obyekti, obyektiv cəhəti, subyektivi və subyektiv cəhəti) nəzərdə tutur;
- cinayət tərkibinin elementləri – cinayət qanununa daxil edilən, cinayət hissələrinin ideal obrazıdır (anlayışıdır);
- cinayət tərkibinin əlamətləri və cinayət tərkibinin elementləri eyni mənalı anlayışlardır;
- cinayət tərkibinin elementləri (obyekt, obyektiv əhət, subyekt və subyektiv əhət) cinayətin ideal obrazını yaradır, cinayət tərkibinin əlamətləri cinayətin elementlərini konkretləşdirən qanuna daxil edilən informasiyalardır.
- cinayətin fikri parçalanan dörd elementi – reallıqda yaşamış hadisənin hissələridir;

372. Cinayət tərkibini hansı əlamətlər xarakterizə edir?

- cinayətin obyektini səciyyələndirilən əlamətlər;
- cinayətin obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- cinayətin obyektini və obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- √ cinayətin obyektini və obyektiv cəhətini, subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər.
- cinayətin subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər;

373. Cinayət tərkibi nədir?

- sosial mühitdə baş verən insanın davranış aktıdır;

- ictimai-təhlükəli əmələ verilən hüquqi qiymətdir;
- hüquq pozuntusunun bütün faktiki hallarıdır;
- ✓ ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin cəmidir.
- hər hansı əməlin tipik əlamətlərini müəyyən edən, məntiqi-hüquqi modeldir;

374. Qüvvədə olan CM-nin hansı maddəsində cinayət məsuliyyətinin əsasları təsbit edilmişdir?

- 2-ci maddə;
- 7-ci maddə;
- 19-cu maddə;
- 24-cü maddə.
- ✓ 3-cü maddə;

375. Kim şəxsi törədilən cinayətdə təqsirli sayıb onun barəsində cəza təyin edə bilər:

- konstitusiya məhkəməsi;
- ✓ məhkəmə;
- istintaq aparən müstəntiq;
- prokuror.
- apelyasiya məhkəməsi;

376. Aşağıda sadalanan hallardan hansı məsuliyyətin əsaslarını tam əks etdirir?

- cinayətin törədilməsində təqsirin olması;
- ✓ törədilən əməldə cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövud olması;
- törədilən ictimai-təhlükəli əməlin təqsirli və qeyri-hüquqi olması;
- konkret şəxs tərəfindən cinayətin törədilməsi.
- ictimai təhlükəli və qeyri-hüquqi əməlin törədilməsi;

377. Cinayət törədərkən tutulan şəxs nə zaman müdafiəçinin köməyindən istifadə edə bilər

- ✓ tutulduqdan sonra
- ibtidai araşdırma başlandıqdan sonra
- ibtidai araşdırma tamamlandıqdan sonra
- barəsində ittiham aktı tərtib edildikdən sonra
- prosesual məcburiyyət tədbiri kimi həbsə alındıqdan sonra

378. Tutulma və ya həbs olunma yolu ilə azadlığı məhdudlaşdırılmış şəxs

- jurnalistlərin və insan hüquqlarının müdafiəyə təşkilatlarının dəvət olunmasını tələb edə bilər
- prokurorunun yanına aparılmasını tələb edə bilər
- hakimlərin yanına aparılmasını tələb edə bilər
- ✓ vəkil dəvət olunmasını tələb edə bilər
- qohumlarının və dostlarının dəvət olunmasını tələb edə bilər

379. Azadlıq hüququnun məhdudlaşdırma metodları hansılardır?

- Tutma, azadlıqdan məhrum etmə, məcburi qaydada gətirilmə
- azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə və həbsə alma
- İnzibati qaydada saxlama, həbsə alma və azadlıqdan məhrum etmə
- ✓ tutma, həbsə alma və azadlıqdan məhrum etmə
- məcburi qaydada gətirilmə, həbsə alma və azadlıqdan məhrum etmə

380. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi neçə maddədən ibarətdir?

- 1325
- 221
- ✓ 353
- 200
- 317

381. Cinayət anlayışı AR Cinayət məəcəlləsinin aşağıda göstərilən hansı maddələrində müəyyən edilib?

- √ 14
- 24
- 31
- 41
- 15

382. Cinayət qanunu nə vaxt qüvvəyə minir?

- Qanun layihəsi Milli Məclisdə qəbul edildiyi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir
- √ Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən sonra və məlumatda dərc edilən gündən (qanunda başqa göstəriş yoxdursa) qanun qüvvəyə minmiş hesab edilir
- qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən, habelə mətbuatda dərc edildikdən sonra 24 saat müddətində qüvvəyə minir
- qanun layihəsi Milli Məclisdə qəbul edildikdən dərhal sonra qüvvəyə minir
- Qanun layihəsi Milli Məclisdə qəbul edilən və mətbuatda dərc edilən gündən qüvvəyə minir

383. əla alma, sövdələşmə, hədə-qorxu gəlmə ilə cinayət törətməyə sövq edən şəxs necə adlanır?

- İcraçı
- Köməkçi
- √ Təhrikçi
- Təşkilatçı
- iştirakçı

384. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi hansı normativ-hüquqi aktlardan ibarətdir?

- √ AR Konstitusiyasından, AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquq normaları
- Yalnız AR Cinayət Məcəlləsindən;
- AR Cinayət Məcəlləsindən, Prezidentin sərəncamlarından;
- AR Cinayət Məcəlləsindən, məhkəmə prezidentlərindən, adətlərdən.
- AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquqi normalardan;

385. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?

- √ 14 yaş
- 18 yaş
- 20 yaş
- istənilən yaş həddi
- 16 yaş

386. Cinayətin obyektinə deyiləndə nə başa düşülür?

- Cinayət hüququ tərəfindən qorunan ictimai münasibətlər məcmusu;
- √ insan və vətəndaş hüquq və azadlıqları, mülkiyyət və ictimai qaydalar və cəza təhdidi ilə qorunan digər ictimai münasibətlər
- obyektiv dünyanın predmeti hansına cinayət törədildikdə bilavasitə təsir göstərilir;
- cinayət törədildikdə istifadə olunan ələt.
- Məhkəmə qərarları ilə qorunan ictimai münasibətlər məcmusu;

387. Cinayət subyektlərinin əlamətləri hansıdır?

- 16 yaşına çatdıqda
- anlaqsızlıq
- √ Qanunda göstərilən yaş həddinə çatması, anlaqlı vəziyyətdə olması;
- Anlaqlı vəziyyətdə olması;
- ictimai təhlükəli əməlin törətməsi;

388. Cinayətin törədildiyi vaxt hansı andan başlayır?

- İctimai təhlükəli əməlin həyata keçirilməsi anından;
- İctimai təhlükəli əmələ cəhd edilməsi anından.
- İctimai təhlükəli nəticənin baş verdiyi andan;
- √ İctimai təhlükəli əməlin törədildiyi andan;
- İctimai təhlükəli əməlin törədilməsinin məlum olduğu andan;

389. Cinayət hüququ nədir?

- Adətlərdir
- Məhkəmələrin qərarlarıdır;
- Mülki hüququn bir bölməsidir;
- √ Bu elm cinayət hüquqi nəzəriyələrin və ideyaların cinayətin və cəza haqqında təsəffürün yaranması onun tarixi inkişafı perspektivləri və vəziyyəti haqqında sistemdir
- Cinayət prosesual hüququn bir hissəsidir.

390. Hansı alternativ cavabda cinayət hüququnun tənzim predmeti aydın ifadə edilmişdir:

- √ cinayət hüququnun predmeti – cinayətin törədilməsilə yaranan ictimai münasibətlərdir;
- cinayət hüquq normaları ilə tənzim edilən münasibətlər.
- törədilən cinayətə görə cəzanın tətbiqilə bağlı məsələlərin tənzimi;
- cinayətin törədilməsi ilə cinayət məsuliyyəti məsələsinin yaranmasının tənzimi;
- cinayət hüququ ilə qorunan ictimai münasibətlərdir;

391. Cinayətin obyektiv cəhətinin elementi hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də ictimai təhlükəli nəticə ilə səciyyələnirsə, belə tərkib quruluşuna görə tərkibin hansı növünə aiddir:

- formal.
- sadə;
- kəşik;
- mürəkkəb;
- √ maddi;

392. Cavabların hansında cinayət hüququnun prinsipinin təyinatı daha dəqiq müəyyən edilmişdir:

- cinayət hüququnun prinsipi – məsuliyyətin həlli ilə cəza təyini ilə, məsuliyyətdən və cəzadan azad etmə ilə bağlı rəhbər ideyalardır (istiqlamətlərdir);
- √ cinayət hüququnun prinsipi – cinayət hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayətkarlıqla mübarizədə hüquq yaradıcılığının və hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir;
- cinayət hüququnun prinsipi – cinayət hüququnun tətbiqi ilə bağlı rəhbər ideyalardır;
- cinayət hüququnun prinsipi – cinayətin tövsifi və cəza təyini ilə bağlı əsaslardır;
- cinayət hüququnun prinsipi – əməlin kримinallaşdırılması və əməllərin cinayət olmasını aradan qaldıran, cinayət məsuliyyətinin diferensiasiyası ilə bağlı fəaliyyətin rəhbər istiqamətləridir.

393. Cavabların hansında cinayət hüququnun vəzifələri daha dolğun ifadə edilmişdir:

- cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır;
- √ cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaşın hüquq və vəzifələrini, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühit, respublikanın konstitusiyaya quruluşunu cinayətkar qəsdlərdən qorumaq.
- cinayət hüququnun vəzifəsi – şəxsiyyəti, onun həyatını, səhhətini, şərəf və ləyaqətini, vətəndaşların konstitusion hüquqlarını, mülkiyyəti qorumaq;
- cinayət hüququnun vəzifəsi – insan və vətəndaşın hüquq və azadlıqlarını qorumaqdır
- cinayət hüququnun vəzifəsi – Azərbaycan Respublikasının konstitusiyaya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdır;

394. Cinayətdə iştirakçılıq nədir?

- cinayəti yetkinlik yaşına cətan tərəfindən törədilməsi:
- cinayətin beş nəfərin törətməsi:
- cinayəti iki nəfərin törətməsi:
- √ cinayətin iki və daha çox şəxs tərəfindən törədilməsi

- cinayətin dörd nəfərin törətməsi:

395. Yetkinlik yaşına çatmayanlara tətbiq edilən cəza növü?

- vətəndaşlıqdan məhrum edilmə:
- övladlıqdan məhrum edilmə:
- ✓ cərimə, ictimai işlər, islah işləri, azadlıqdan məhrum etmə
- müəyyən cəza təyyin etmə:
- cərimə:

396. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunma yaş həddi?

- 10 yaş:
- 12 yaş:
- 15 yaş:
- ✓ 14 yaş
- 17 yaş:

397. Cinayətin subyekti kimdir?

- ictimai birliklər:
- hüquqi şəxslər:
- dövlət orqanları:
- ✓ fiziki şəxslər
- müəssisələr:

398. Cinayətin subyektiv tərəfi:

- ✓ motiv ,məqsəd,təqsir
- hərəkət və ya hərəkətsizlik:
- təqsirli əməl:
- qeyri əxlaqi əməl:
- cəzalanmalı əməl:

399. Cinayət hüququnun mənbəyini nə təşkil edir?

- qanunlar:
- Cinayət- prosessual məcəllə:
- ✓ cinayət məcəlləsi
- prezident fərmanları:
- mülkü məcəllə

400. Cinayətin əsas əlamətləri?

- cinayətdə iştirakçılıq:
- hərəkət və ya hərəkətsizlik:
- qeyri əxlaqilik:
- ✓ təqsirlilik
- xəsarət yetirmək təhlükəsi:

401. Cinayət nədir?

- təqsirli hərəkət:
- ✓ qeyri-hüquqi, cəzalandırılmalı olan, qeyri-əxlaqi, ictimai təhlükəli, təqsirli əməl
- qanuna zidd hərəkət:
- hərəkət və ya hərəkətsizlik:
- mühəvizəedici hərəkət:

402. Cinayət hüququnun predmetini nə təşkil edir?

- əmlak və şəxsi qeyri əmlak münasibətləri:
- ictimai münasibətlər:
- ✓ cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər
- cinayəti törətmiş şəxslər:
- əmlak münasibətləri:

403. Hansı cinayət qanununun geriyə qüvvəsi vardır?

- cəzanı ağırlaşdıran qanun;
- cəzanı yüngülləşdirən ara qanunlar.
- qüvvədə olan qanunu ləğv edən, yaxud da dəyişdirən qanun;
- əməlin cəzalanmalı olmasını müəyyən edən qanunun;
- ✓ əməlin ictimai təhlükəliliyini aradan qaldıran, yaxud da cəzanı yüngülləşdirən qanunun;

404. Qanunda sanksiyanın hansı növləri nəzərdə tutulur?

- mütləq-müəyyən sanksiya;
- ✓ nisbi-müəyyən, alternativ sanksiya;
- göndərici sanksiya.
- mütləq qeyri-müəyyən sanksiya;
- nisbi-müəyyən sanksiya;

405. Cinayət Məcəlləsində dispozisiyanın hansı növləri nəzərdə tutulur?

- ✓ sadə, alternativ, təsviri, blanket;
- blanket, təsviri, alternativ, qarışıq.
- təsviri, blanket, göndərici;
- sadə, təsviri, göndərici, blanket;
- göndərici, təsviri, alternativ, blanket;

406. Aşağıda formula edilən hansı hal cinayət hüququnun humanizmini nisbətən tam ifadə edir:

- ✓ cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir, cinayətə görə tətbiq edilən cəza aismani əzab vermək, insan ləyaqətini alçaltmaq məqsədi güdmür;
- yetkin yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilən azadlıqdan məhrum etmənin müddəti 10 ildən artıq ola bilməz.
- cəzanı ağırlaşdıran qanun geriyə şamil edilmir;
- bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə almağa yol verilmir;
- cəzanı yüngülləşdirən və əməlin kriminallığını aradan qaldıran qanun geri şamil edilir;

407. Təqsirə görə məsuliyyət prinsipinə verilən cavabların hansı doğrudur:

- ✓ Təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ qəsdən, yaxud ehtiyatsızlıq formasında psixi münasibət ifadə edir;
- təqsirə görə məsuliyyət prinsipi – törədilən əməlin ictimai təhlükəliliyinin şüurla əhatə olunmasını və müəyyən motivlə törədilməsini nəzərdə tutur.
- təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ və onun nəticəsinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər;
- təqsirə görə məsuliyyət prinsipi – şəxsin törətdiyi ictimai təhlükəli əmələ ehtiyatsızlıq formasında psixi münasibətin ifadə edilməsini nəzərdə tutur;
- təqsirə görə məsuliyyət prinsipi – qanunla cinayət sayılan əməlin qəsdən törədilməsini nəzərdə tutur;

408. Alternativ cavabların hansında cinayət hüququnda qanunçuluq prinsipi daha dolğun ifadə edilmişdir:

- ✓ Qanunçuluq prinsipi – əməlin cinayət sayılmasını və belə əməllərə görə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi Cinayət Məcəlləsi ilə müəyyən edilir;
- qanunçuluq prinsipi – şəxsin törətdiyi əmələ görə cinayət qanununun normasını dəqiq seçilməsini tələb edir.
- qanunçuluq prinsipi – hüquq pozuntusuna görə ancaq qanunda nəzərdə tutulan tənbeh tətbiq edilir;
- qanunçuluq prinsipi – şəxsin cinayət tərkibi yaradan əməlinə görə məsuliyyətə alınmasını müəyyən edir;
- qanunçuluq prinsipi – cinayət qanununun tətbiqi ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinin ancaq qanuna əsaslanmasını müəyyən edir;

409. Cinayətlərin növləri

- az ağır, ağır, böyük ictimai təhlükə törədən, xüsusilə cinayətlər ağır ;
- yüngül və ağır cinayətlər
- √ böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusilə ağır cinayətlər
- böyük ictimai təhlükə törətməyən, yüngül, ağır cinayətlər
- yüngüli, ağır, xüsusilə ağır cinayətlər;

410. Cinayət tərkibi

- obyekt, obyektiv cəhət, predmet;
- √ obyektiv və subyektiv əlamətlər
- obyekt, obyektiv cəhət, subyekt, predmet;
- cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik
- obyekt və subyekt;

411. AR-da ölüm cəzası hansı tarixli qanunla ləğv edilib?

- 30.12.1999-cu il;
- √ 10.02.1998-ci il;
- 01.09.2000-ci il
- 29.10.2001-ci il;
- 30.12.2001-ci il

412. Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsində məhdudiyyətləri nəzərdə tutur?

- icazəverici
- √ məhdudlaşdırıcı
- səlahiyyətverici
- stimullaşdırıcı
- [yenstimullaşdırıcı və stimullaşdırıcı

413. Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsini təyin edir?

- həvəsləndirici
- məhdudlaşdırıcı
- √ səlahiyyətverici
- qadağanedicisi
- icazəverici

414. Ruhi xəstələr, alqaqolizmə və narkomanlığa düşər olmuş şəxslər qanuni əsaslarla tutulduqdan sonra dərhal

- √ hakim yanına gətirilir
- həkim yanına gətirilir
- vəkili yanına gətirilir
- məcburi müalicəyə göndərilir
- prokuror yanına gətirilir

415. Zəruri müdafiəni nə xarakterizə edir?

- √ dövlətin və cəmiyyətin mənafələrini ictimai təhlükəli qəsdən qoruyarkən qəsd edənə zəruri müdafiə həddini aşmadan zərər vurmaq
- Müdafiə həddini tam aşmaq şərti ilə qəsd edənə zərər vurmaq
- Qəsd edənə istənilən zərəri vurmaq
- Qəsdin xarakter və ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə qəsd edənə zərər vurmaq
- ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə cinayət törətmək, qəsd edənə zərər vurmaq

416. Cinayətin ehtiyatsızlıqdan törədilməsi əməlin

- əsəbi gərginlik vəziyyətində törədilməsi
- √ cinayətkarcasına özünəqüvənmə və ya cinayətkarcasına etinasızlıqdan törədilməsi
- səhlənkarlıqdan törədilməsi başa düşülür

- cinayətkarcasına qəsdən törədilməsi
- cinayətkarcasına tamah niyyəti ilə törədilməsi

417. Hansı əməllər (hərəkət və ya hərəkətsizlik) cinayət hesab oluna bilər ?

- ✓ İctimai təhlükəli hesab edildikdə
- Məhkəmə qərarı ilə müəyyən olunduqda
- Qeyri- qanuni hesab edildikdə
- subuta yetirildikdə
- Cəzalandırıldıqda

418. Cinayətin obyektiv cəhətlərinə aiddir:

- cinayətin məqsədi
- ✓ cinayətkarların hərəkət və hərəkətsizliyi
- dolaylı qəsd
- birbaşa qəsd
- cinayətin motivi

419. Təqsir dedikdə nə başa düşülür?

- ✓ Şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətlər
- İctimai təhlükəli əməlin ehtiyatsızlıqdan törədilməsi
- İctimai təhlükəli əməlin birbaşa qəsdlə törədilməsi
- Cinayətin ictimai təhlükəli edilməsi
- Cinayət törədildiyi anda öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək

420. Cinayət nədir?

- ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) zəruri müdafiə vəziyyətində törədilməsi
- İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi;
- ✓ ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi
- istənilən əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi
- qadağan olunmuş istənilən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi

421. Şəxsi cinayəti törətməyə yönəldən digər şəxs necə adlanır?

- icraçı
- sifarişçi
- köməkçi
- ✓ təhrikçi
- təşkilatçı

422. "Ədalət mühakiməsi" anlayışı nəyi ifadə edir?

- hakimlərin toxunulmazlığı
- xalq iclaslarının məhkəmədə iştirakı
- hakimlərin toxunulmazlığı
- hakimlərin hüquq və qanunçuluğun möhkəmlənməsinə, mübahisələrin ədalətli şəkildə həllinə yönəlmiş fəaliyyəti
- ✓ qanunçuluğun möhkəmlənməsinə, mübahisələrin ədalətli şəkildə həllinə yönəlmiş fəaliyyəti
- vətəndaşların vəkil tutmaq hüququ

423. Hakim vəzifəsi ilə birgə yol verilir:

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa
- Milli Məclisin deputatı olmağa
- ✓ pedoqoji fəaliyyətə
- vəkillik fəaliyyəti ilə məşğul olmağa

- rəhbər orqanların tərkibində olmağa
- 424.** 14 yaşlı tamam olmuş şəxs hansı halda cinayət məsuliyyətinə cəlb edilir?
- piyada keçidindən düzgün istifadə etmədikdə
 - inzibati qaydaları pozduqda
 - avtomobillə qəza törədərək adam öldürməsinə görə
 - yol hərəkəti qaydalarını pozduqda
 - ✓ avtomobili və digər nəqliyyat vasitəsini qanunsuz ələ keçirməyə görə
- 425.** . Aşağıda xüsusi obyektə verilən anlayışlar içərisində hansı daha dəqiq anlayış sayılır
- müxtəlif qrup cinayətlərin ziyan yetirdiyi qanunla qorunan ictimai münasibətlərdir.
 - ✓ kompleks cinayət hüquq normaları ilə qorunan, bir-biri ilə qarşılıqlı əlaqədə olan bircinsli sosial iqtisadi və siyasi münasibətlər qrupudur;
 - cinayətlərin qəsd etdiyi bir qrup ictimai münasibətdir;
 - cinayət qanunu ilə qorunan ictimai münasibətlər qrupudur
 - bircinsli cinayətlərin qəsd etdiyi ümumi obyektin hissəsidir;
- 426.** Cinayət Məcəlləsi ilə yetkinlik yaşına çatma yanlar dedikdə, kimlər başa düşülür?
- cinayət törədərkən on altı yaşına çatmamış şəxslər
 - cinayət törədərkən on səkkiz yaşına çatmamış şəxslər
 - cinayət törədərkən on səkkiz yaşlı tamam olmuş, lakin iyirmi yaşına çatmamış şəxslər
 - ✓ cinayət törədərkən on dörd yaşlı tamam olmuş, lakin on səkkiz yaşına çatmamış şəxslər
 - cinayət törədərkən on dörd yaşlı tamam olmuş, lakin on altı yaşına çatmamış şəxslər
- 427.** Başqa şəxsi cinayət törətməyə sövq edən şəxs necə adlandırılır?
- icraçı
 - İştiraqçı
 - Köməkçi
 - Təşkilatçı
 - ✓ təhrikçi
- 428.** CM ilə cəzanı yüngülləşdirən hallara aiddir:
- cinayətin ehtiyatsızlıqdan törədilməsi
 - Cinayətin sərxoş vəziyyətdə olan şəxs tərəfindən törədilməsi
 - ✓ cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi
 - cinayətin təkrarən törədilməsi
 - az ağır cinayətin törədilməsi
- 429.** Aşağıda sadalanan cəza növlərindən hansı yalnız əlavə cəza kimi tətbiq edilir?
- islah işləri
 - Cərimə
 - Müəyyən vəzifə tutma hüququndan məhrum etmə
 - İctimai işlər
 - ✓ əmlak müsadirəsi
- 430.** Aşağıdakı sadalananlardan hansı İqdisadi fəaliyyət sahəsində olan cinayətlərə aiddir?
- ✓ Qaşaqmalçılıq
 - Dələduzluq
 - Oğurluq
 - Soyğunçuluq
 - Xuliqanlıq

431. Aşağıda sadalanan cəza növlərindən hansı yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilmir?

- cərimə
- müəyyən müddət azadlıqdan məhrum etmə
- islah işləri
- ✓ 15 ilədək azadlıqdan məhrum etmə cəzası
- ictimai işlər

432. Aşağıda sadalanan hansı cəza növləri CM ilə ancaq əsas cəza növlərinə aid edilir?

- xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, cərimə
- Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmək
- əmlak müsadirəsi, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
- nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, ölüm cəzası
- ✓ ictimai işlər; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması; inzibati xarakterli hərbi hissədə saxlama, müəyyən müddətdə azadlıqdan məhrum etmə

433. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxartma kimlərə tətbiq olunur?

- Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə
- ✓ Əcnəbilərə
- valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə
- vətəndaşlığı olmayan şəxslərə
- Azərbaycan Respublikasının vətəndaşlarına

434. Zorakılıqla bağlı soyğunçuluq quldurluqdan nə ilə fərqlənir?

- Cinayətin obyektinə görə
- ✓ Cinayətin törədilməsi üsuluna görə
- Yalnız zərərçəkmiş üzərində zorakılıq dərəcəsinə görə
- Yalnız cinayətin başa çatma anına görə
- Tətbiq edilən zorakılığın xarakterinə və cinayəti başa çatma anına görə

435. Ömürlük azadlıqdan məhrum etmə kimlərə təyin olunmur?

- ✓ hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə, qadınlara, yetkinlik yaşına çatmayanlara
- hökm çıxarılanadək otuz beş yaşına çatmış kişilərə
- hökm çıxarılanadək otuz yaşına çatmış kişilərə
- hökm çıxarılanadək yetmiş beş yaşına çatmış kişilərə
- hökm çıxarılanadək yetmiş yaşına çatmış kişilərə

436. Cinayət Məcəlləsinin xüsusi hissəsi quruluşca nədən ibarətdir?

- böyük ictimai təhlükə törədən cinayətlər bölümündən
- cinayət qanununun məkana və zamana görə qüvvəsi bölümündən;
- cinayət məsuliyyətinin prinsipləri və əsasları, cəzadan azad etmənin şərtlərindən;
- ✓ dispoziisiya, sanksiyadan;
- hepoteza, dispoziisiya, sanksiyadan;

437. CM –nin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara hansı cəza növü təyin edilir

- tərbiyəvi xarakterli məcburi tədbirlər;
- şərti məhkum etmə
- ümumi rejimli tərbiyə müəssisələrinə yerləşdirmə;
- ✓ cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə;
- cərimə, islah işləri;

438. Yetkinlik yaşına çatmayanlara tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlərə hansılar aiddir?

- ictimai işlər, islah işləri, vurulmuş zərərin əvəzinin ödənilməsi;
- asudə vaxtının məhdudlaşdırılması
- cərimə, islah işləri, xəbərdarlıq, asudə vaxtının məhdudlaşdırılması;
- ✓ xəbərdarlıq, dövlət orqanının nəzarətinə verilməsi, vurulmuş ziyanın aradan qaldırılması, asudə vaxtının məhdudlaşdırılması;
- xəbərdarlıq, cərimə, vurulmuş ziyanı ödəmək, ictimai işlər;

439. Cinayət qanununun geriyə qüvvəsi varmı?

- qanunda göstəriş olduqda;
- ✓ cinayət törətmiş şəxsin vəziyyətini yüngülləşdirdiyi hallarda;
- bütün hallarda var;
- iştirakçılar yetkinlik yaşına çatmadıqda;
- ehtiyatsızlıq üzündən törədilən cinayətlərdə

440. İctimai işlər neçə saat müəyyən edilir?

- 80 saatdan 280 saatadək;
- 120 saatdan 300 saatadək
- 50 saatdan 200 saatadək;
- ✓ 60 saatdan 240 saatadək;
- 70 saatdan 260 saatadək;

441. Cinayət törədən şəxsin verilməsi (ekstradisiya) mexanizminin həlli Azərbaycan Respublikasında hansı orqana həvalə edilir?

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə.
- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;
- ✓ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə;
- Azərbaycan Respublikasının Baş Prokurorluğuna;
- Azərbaycan Respublikasının Ali Məhkəməsinə;

442. Cinayətin obyektinə hansı yolla ziyan yetirilir:

- cinayətin obyektinə – adətə, əxlaqa və hüquq normalarına təsir etməklə cinayətin obyektinə ziyan yetirmə.
- cinayətin obyektinə sayılan ictimai münasibətin elementinə fiziki təsir göstərməklə ziyan yetirilir;
- ictimai münasibətin elementinə informasiya təsiri göstərməklə ziyan yetirmə;
- cinayətin obyektinə sayılan ictimai münasibətin elementində dəyişiklik yaratmaqla ziyan yetirmə;
- ✓ ictimai münasibətin yaranması ilə bağlı olan predmetə təsir göstərməklə obyektə ziyan yetirmə;

443. Aşağıda sadalanan hallar içərisində formulla edilən hansı hal cinayətin bilavasitə obyektini dolğun əhatə edir?

- cinayətin bilavasitə obyektinə – cinayətdən ziyan çəkən konkret dəyərdir.
- konkret hərəkət aktının zərər yetirdiyi ictimai münasibətdir;
- ✓ bilavasitə obyekt – ictimai təhlükəli qəsdin zərər yetirdiyi, yaxud da zərər yetirmək təhlükəsi yaratdığı konkret ictimai münasibətdir;
- bilavasitə obyekt – ümumi, xüsusi və növ obyektinin hissəsidir;
- cinayətdən ziyan çəkən ictimai münasibətin hissəsidir;

444. Cinayət tərkibinin obyektiv cəhətinin anlayışını nəzərdə tutan halı Aşağıda sadalanan variantlar içərisindən seçin:

- cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektə istiqamətlənən ictimai təhlükəli əməlin törədilmə prosesidir;
- cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektə qəsd edən – ictimai təhlükəli hərəkət və ya hərəkətsizlikdir.
- cinayətin obyektiv cəhəti – obyektə qəsd edən, müəyyən zaman və məkanda baş verən ictimai təhlükəli əməlin zahiri tərəfidir;
- ✓ cinayət tərkibinin obyektiv cəhəti – qanunla qorunan obyektə qəsd edən konkret ictimai təhlükəli əməlin zahiri tərəfini xarakterizə edən qanunda nəzərdə tutulan əlamətlərin məcmusudur;
- cinayət tərkibinin obyektiv cəhəti – obyektə qəsd edən əməli xarakterizə edən əlamətlərin məcmusudur;

445. . Aşağıda göstərilən hallardan hansında cinayətdə iştirakçılığın obyektiv əlamətləri daha əhatəli göstərilmişdir?

- ✓ cinayətin subyektinə üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin, cinayətdə qəsdən birgə iştirakı.
- cinayətin subyektinə üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə birgə iştirakı;

- cinayətin subyekti üçün müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə iştirakı;
- cinayətin subyekti üçün müəyyən edilən əlamətlərin olub-olmamasından asılı olmayaraq cinayətdə iki və daha artıq şəxsin iştirakı;
- cinayətdə iki və daha artıq şəxsin iştirakı;

446. İnzibati hüququn mənbələri.

- Təlimatlar, qərarlar və sərəncamlar
- Naxçıvan Muxtar Respublikasının Qanunları
- Konstitusiya və qanunlar
- ✓ İnzibati hüquqi normalarını özündə əks etdirən müxtəlif normativ-hüquqi aktlar
- Göstərişlər, əmrlər və sərəncamlar

447. İnzibati hüququn funksiyaları.

- Hüquqyaratma; hüquqicraetmə; hüquqmühafizəetmə funksiyaları
- Hüquqicraetmə; hüquqyaratma; hüquqmühafizəetmə funksiyaları
- ✓ Hüquqicraetmə; hüquqyaratma; təşkilətmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları
- Hüquqicraetmə; hüquqyaratma; təşkilətmə funksiyaları
- Hüquqyaratma; hüquqicraetmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları

448. İnzibati hüququn metodları.

- Məsləhət vermə; təklif etmə; göstəriş vermə
- Aktları qəbul etmə; idarəetmə metodları; psixoloji metodlar
- Sərəncam vermə; qadağan etməmə; cəzalandırma
- ✓ Qadağan etmə; sərəncam vermə; icazə vermə
- Qadağan etmə; icazə verməmə; təltif etmə

449. İnzibati hüququn xüsusi prinsipləri.

- İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; inzibati məsuliyyət prinsipləri; inzibati xətalər haqqında işlərin icraatı prinsipləri və s.
- Qanunçuluq;demokratizm; dövlət qulluğunun keçirilməsi prinsipləri;inzibati məsuliyyət prinsipləri
- ✓ Dövlət qulluğunun keçirilməsi; inzibati məsuliyyət;inzibati xətalər haqqında işlərin icraatı prinsipləri və s.
- Demokratizm; humanizm; inzibati məsuliyyət prinsipləri; inzibati xətalər haqqında işlərin icraatı prinsipləri və s.
- Qanunçuluq; demokratizm;humanizm; inzibati xətalər haqqında işlərin icraatı prinsipləri və s.

450. İnzibati hüququn Konstitusion (ümumi) prinsipləri.

- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik, inzibati məsuliyyət, inzibati xətalər haqqında işlərin icraatı prinsipləri və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik,dövlət qulluğunun keçirilməsi, inzibati məsuliyyət, inzibati xətalər haqqında işlərin icraatı prinsipləri və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik,dövlət qulluğunun keçirilməsi və s.
- ✓ Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlik, inzibati məsuliyyət prinsipləri və s.

451. İnzibati hüququn prinsipləri.

- Məsuliyyətin labüdlüyü prinsipləri, məsuliyyətin fərdiliyi prinsipləri
- Sosial-siyasi; sosial-mədəni və ictimai-təşkilati
- Qanunçuluq; humanizm; demokratizm, qanun qarşısında bərabərlik prinsipləri
- ✓ Ümumi və xüsusi prinsiplər
- Əlverişli prinsip; fərdi; xüsusi və şəxsi prinsip

452. İnzibati hüququn sistemi.
- Əsas və yardımcı hissələr
 - Xüsusi və təminədiçi hissələr
 - Birinci və ikinci hissə
 - ✓ Ümumi və xüsusi hissələr
 - Ümumi, xüsusi və təminədiçi
453. İnzibati hüququn predmeti.
- İcra hakimiyyəti orqanının fəaliyyəti prosesində yaranan mülki münasibətlər
 - Cəmiyyətdə yaranan ictimai münasibətlər
 - İcra fəaliyyəti prosesində yaranan idarəetmə münasibətləri
 - İdrəçilik münasibətləridir
 - ✓ İcra hakimiyyətinin təşkili və fəaliyyəti prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərinin məcmusundan ibarətdir
454. İnzibati hüququn anlayışı.
- İnzibati hüquq-hüquq sisteminin müstəqil sahəsi olub, yerli özünü-idarəetmə sahəsində yaranan ictimai münasibətləri tənzimləyir
 - İnzibati hüquq – digər hüquq sahələrindən fərqlənən və şəxsi və qeyri-şəxsi münasibətləri nizamlayan hüquq normalarının məcmusudur
 - ✓ İnzibati hüquq - dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizama salan, hüquq normaları məcmuəsindən ibarət olan Azərbaycan Respublikasının hüquq sisteminin sahəsidir
 - İnzibati hüquq – ayrıca bir hüquq sahəsidir ki, o Nazirlər Kabinetinin fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri nizamlayır
 - İnzibati hüquq – müxtəlif sahələrdə yaranan idarəetmə münasibətlərdən ibarətdir
455. Aşağıda sadalananlardan hansı inzibati hüquq normaları ilə tənzimlənir?
- təşkilatların və digər hüquqi şəxslərin qeydiyyatı
 - ✓ intizam məsuliyyətinə cəlb edilmə
 - işdən azad edilmə
 - avtomobilin icarəsi
 - alqı-satqı müqaviləsinin bağlanması
456. Aşağıda sadalanan hüquq sahələrindən hansı daha çox inzibati hüquqa yaxındır?
- cinayət hüququ
 - məhkəmə-icra hüququ
 - əmək hüququ
 - mülki hüquq
 - ✓ konstitusiyaya hüququ
457. AR inzibati hüququn predmetini təşkil edir:
- yerli özünüidarəetmə ilə bağlı ictimai münasibətlər
 - dövlətin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təşkili ilə bağlı ictimai münasibətlər
 - ✓ dövlət idarəçiliyinin təşkili və fəaliyyəti sahəsində yaranan münasibətlər
 - dövlət idarəetməsi və icra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti ilə bağlı ictimai münasibətlər
 - məhkəmə sisteminin təşkili ilə bağlı münasibətlər
458. İnzibati hüququn metodunu təşkil edir:
- dispozitiv, istisna hallarda imperativ metod
 - inzibati hüquq nəzəriyyəsinə əsasən nəzərdə tutulmayıb
 - yalnız imperativ metod
 - dispozitiv metod
 - ✓ imperativ və dispotizativ metod
459. İnzibati hüququn xüsusi hissəsinə daxildir:
- dövlət qulluğu və inzibati məcburetə üzrə münasibətləri tənzim edən normalar

- inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar
- inzibati hüququn müxtəlif subyektlərinin hüquqi statusunu müəyyən edən münasibətləri tənzimləyən normalar
- inzibati məsuliyyət və inzibati proses üzrə münasibətləri tənzim edən normalar
- ✓ ayrı-ayrı idarəetmə sahələrindəki ictimai münasibətləri tənzim edən normalar

460. İnzibati hüquq:

- dövlət və xüsusi şirkətlərin fəaliyyətinin idarəedilməsi üzrə məsələləri öyrənir
- ✓ dövlət orqanları və təşkilatlarında idarəetmə sistemi məsələlərini öyrənir
- ictimai və dini birliklərin idarəedilməsini üzrə məsələləri öyrənir
- qeyri-hökumət təşkilatlarının idarəedilməsi üzrə məsələləri öyrənir
- dövlətin hakimiyyət (təbəçilik), icra orqanları və siyasi partiyalarının idarəedilməsi üzrə məsələləri öyrənir

461. İnzibati hüquq əsasən istifadə edir:

- məhdudiyətlər və icazələrdən
- icazə və qadağalardan
- ✓ qayda və qadağalardan
- icazə və qaydalardan
- icazələrdən

462. İnzibati hüquq normasının anlayışı.

- Müxtəlif davranış qaydalarının növləridir
- İcra hakimiyyətinin təşkili məqsədi ilə müəyyən edilən davranış qaydalarıdır
- Cəmiyyətdə yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizamlayan davranış qaydalarıdır
- ✓ Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri tənzimləmə məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydalarıdır
- Yerli özünüidarəetmə sahəsində yaranan ictimai münasibətləri müəyyən edən davranış qaydasıdır

463. Normativ-hüquqi aktların maddələrində mövcud olan hüquq normalarının ifadə üsulları.

- Sadə;mürəkkəb, göndərici ifadə üsulları
- ✓ Birbaşa; göndərici; blanket ifadə üsulları
- Sadə;mürəkkəb, göndərici, alternativ ifadə üsulları
- Sadə;mürəkkəb, alternativ ifadə üsulları
- Sadə;mürəkkəb, göndərici, blanket ifadə üsulları

464. Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş sanksiyanın növləri.

- Sadə;mürəkkəb, göndərici, blanket
- Mürəkkəb, təsviri, göndərici
- Sadə;mürəkkəb, alternativ
- ✓ Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- Sadə, təsviri, göndərici, blanket

465. Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş dispoziyanın növləri.

- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- ✓ Sadə, təsviri, göndərici, blanket
- Sadə, mürəkkəb, alternativ
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- Sadə, alternativ, blanket

466. Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hipotezanın növləri.

- Sadə, təsviri, göndərici, blanket, mütləq-müəyyən edilmiş
- Sadə, təsviri, göndərici, blanket
- ✓ Sadə, mürəkkəb, alternativ
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş; alternativ

- Sadə, təsviri, blanket

467. İnzibati hüquqi normasının strukturu (quruluşu).

- Dispozisiya və mükafatlandırma
- Davranış qaydası
- Ehtimal və nəticə
- √ Hipoteza, dispozisiya və sanksiya
- Hipoteza və sanksiya

468. İnzibati hüquq elminin funksiyaları.

- Nəzəri; tətbiqi; praktiki funksiyaları
- Nəzəri; praktiki funksiyaları
- Tətbiqi; tərbiyəvi; praktiki funksiyaları
- Nəzəri; tərbiyəvi; praktiki funksiyaları
- √ Nəzəri; tətbiqi; tərbiyəvi funksiyaları

469. Normativ-hüquqi aktların sistemləşdirilməsinin formaları.

- Əsaslar; məcəllə; nizamnamə, əsasnamə
- Yalnız məcəllələşdirmə
- Hüquq normalarının səlahiyyətli orqanlar tərəfindən qüvvədə olan normativ-hüquqi aktların məcmuəsinin nəşri yolu ilə qaydaya salınmasıdır
- Xronoloji inkorporasiya; predmet üzrə (sistematik) inkorporasiya
- √ Məcəllələşdirmə; inkorporasiya; konsolidasiya

470. Dövlətlər arası sazişlər:

- qanunvericiliklə nəzərdə tutulmamışdır
- müvafiq hal üzrə hökumətin qərarı olduqda inzibati hüququn mənbəyi ola bilər
- müvafiq hal üzrə prezidentin qərarı olduqda inzibati hüququn mənbəyi ola bilər
- inzibati hüququn mənbəyi ola bilər
- √ inzibati hüququn mənbəyi ola bilməz

471. İnzibati hüquq münasibətinin elementləri hansılardır?

- icra hakimiyyəti orqanı, fiziki şəxslər;
- vətəndaş, təşkilatlar
- fiziki şəxslər, hüquqi şəxslər
- √ subyekt, obyekt, məzmun;
- məzmun, obyekt;

472. İnzibati tənbehin növləri

- müsadirə, zərərin ödənilməsi
- ictimai işlər, islah işləri, inzibati həbs, cərimə;
- √ xəbərdarlıq, cərimə, müsadirə, inzibati həbs;
- xəbərdarlıq, ictimai işlər, müsadirə;
- cərimə, islah işləri, inzibati həbs;

473. İnzibati xəta tərkibi

- obyekt və subyekt
- obyekt, təqsir;
- subyekt, hüquqazidd əməl;
- √ obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət;
- obyekt, subyekt, təqsir;

474. İctimai birliklərin aktları:

- inzibati hüququn mənbəyi ola bilər
- ictimai birliklərin təşkili ilə bağlı məsələlərdə inzibati hüququn mənbəyi ola bilər
- hökumətin qərarına əsasən inzibati hüququn mənbəyi ola bilər
- ictimai birliklərin fəaliyyəti ilə bağlı məsələlərdə inzibati hüququn mənbəyi ola bilər
- ✓ inzibati hüququn mənbəyi ola bilməz

475. İnzibati hüququn mənbəyini əsasən təşkil edir:

- hakimiyyətin nümayəndəli orqanlarının aktları
- məhkəmə aktları
- ictimai birliklərin aktları
- ✓ dövlət idarəçiliyi üzrə aktlar
- dini birliklərin aktları

476. İnzibati hüquq normaları öz əksinitapır:

- konstitusiyada
- ✓ rayon yerli özünüidarəetmə orqanlarının qərarlarında
- dövlət təşklati rəhbərinin əmrində
- məhkəmənin hökmündə
- prokurorun etirazında

477. İnzibati hüquq normaları qaydaya əsasənformada olur:

- istənilən
- ✓ bir qayda olaraq imperativ
- ancaq dispozitiv
- dispozitiv, istisna hallarda imperativ
- bir qayda olaraq dispozitiv

478. Azərbaycan Respublikasının hüduqlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ hansı müddətə məhdudlaşdırılır?

- 5 ildən 7 ilədək müddətə
- 5 ildən 10 ilədək müddətə
- 1 ildən 3 ilədək müddətə
- 2 ildən 5 ilədək müddətə
- ✓ 1 ildən 5 ilədək müddətə

479. İnzibati qaydada AR-nın hüduqlarından kənara çıxarma kimlərə şamil edili?

- turistlərə
- qanunsuz ölkə sərhədini keçənlərə
- ✓ əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə
- mühacirlərə
- imiqrantlara

480. İlkin hərbi qeydiyyatdan alınmaqdan boyun qaçırma hüquq pozuntusunun hansı növünə aid edilir?

- əmək funksiyasının pozulması
- cinayət əməli
- intizam xətası
- mülki hüquq pozuntusu
- ✓ inzibati xəta

481. İnzibati hüquq normaları nəyi əks etdirir?

- ✓ dövlət, bələdiyyə və ictimai sferda münasibətləri tənzimləyən, yerinə yetirilməməsi zamanı ümumməcburi dövlət tədbiri ilə nəticələnən dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı qaydalardır
- təsərrüfat idarəetməsi sahəsində münasibətlərini tənzimləyən, yerinə yetirilməməsi zamanı ümumməcburi dövlət tədbiri ilə nəticələnən dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı qaydalardır
- iqtisadi idarəetmə sahəsində münasibətlərini tənzimləyən, yerinə yetirilməməsi zamanı ümumməcburi dövlət tədbiri ilə nəticələnən dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı qaydalardır
- dövlətin siyasi sferada münasibətlərini tənzimləyən, yerinə yetirilməməsi zamanı ümumməcburi dövlət tədbiri ilə nəticələnən dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı qaydalardır
- sosial idarəetmə sahəsində münasibətlərini tənzimləyən, yerinə yetirilməməsi zamanı ümumməcburi dövlət tədbiri ilə nəticələnən dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı qaydalardır

482. Sadalananlardan hansı inzibati hüquq subyektidir?

- müəssisə, idarə, təşkilatlar
- bütün cavablar düzdür
- fiziki şəxslər
- ictimai birliklər
- ✓ icra hakimiyyəti orqanları

483. Normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları.

- Dərc edildiyi gündən; imzalandığı gündən
- Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola bilər
- Dərc edildiyi gündən; aktın özündə göstərildiyi gündən
- Dərc edildiyi gündən, aktın özündə göstərildiyi gündən
- ✓ Dərc edildiyi gündən; imzalandığı gündən; aktın özündə göstərildiyi gündən. Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola bilər

484. İnzibati hüquq normaların fiziki şəxslərə təsirinə görə növləri.

- Uzun müddətli, orta müddətli və qısa müddətli
- ✓ Bütün vətəndaşlara və vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- Ümumdövlət, muxtariyyət, yerli, lokal, xüsusi normalar
- Müddətli və müddətsiz normalar

485. İnzibati hüquq normaların məkanda təsirinə görə növləri.

- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Müddətli və müddətsiz normalar
- Məcburedici və qadağanedici normalar
- ✓ Ümumdövlət, muxtariyyət, yerli, lokal və xüsusi normalar
- Ümumdövlət və xüsusi normalar

486. İnzibati hüquq normaların zamanda təsirinə görə növləri

- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Ümumdövlət, muxtariyyət, yerli, lokal, xüsusi normalar
- Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- ✓ Müddətli və müddətsiz normalar
- Uzun müddətli, orta müddətli və qısa müddətli

487. İnzibati hüquq normaların hüquqi məzmunununun xarakterinə görə növləri.

- Müddətli və müddətsiz normalar
- ✓ Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- Ümumdövlət, muxtariyyət, yerli, lokal, xüsusi normalar
- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Uzun müddətli, orta müddətli və qısa müddətli

488. İnzibati hüquq normalarının təsnifat meyarları.

- Bütün vətəndaşlara, icazəverənlər, maddi-prosessual
- ✓ Tənzimləmə predmetinə görə, hüquqi məzmununun xarakterinə görə; zamanda təsirinə görə; məkanda təsirinə görə; fiziki şəxslərə təsirinə görə; nizamasalma predmetinə görə
- Kainatda qüvvəsinə görə; dəqiqliyinə görə, “ağırlığına” görə
- Yuxarı və aşağı icra hakimiyyəti orqanları qəbul etdiyinə görə
- İntizam hakimiyyəti subyektlərinin səlahiyyətlərinə görə

489. İnzibati hüquq normaları öz məzmununa (tənzimləmə predmetinə) görə əsas növləri.

- Cinayət və cinayət prosesual hüquq normaları
- ✓ Maddi və prosesual inzibati hüquq normaları
- Maddi və inzibati hüquq normaları
- Maddi və intizam inzibati hüquq normaları
- Cinayət və inzibati hüquq normaları

490. İnzibati hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edir:

- ancaq hərəkətlər
- ancaq inzibati hüquq pozuntuları ilə bağlı hərəkətlər
- qanunvericiliklə müəyyən olunmamışdır
- ✓ hadisələr və hərəkətlər
- ancaq hadisələr

491. İnzibati hüquq münasibətlərinin əsas əlamətləri ondan ibarətdir ki....

- inzibati hüquq münasibətlərini subyektləri əsasən təşkilatlardır
- ✓ inzibati hüquq münasibətlərində bir qayda olaraq dövlət orqanı iştirak edir
- inzibati hüquq münasibətləri mütləq hüquq pozuntularından irəli gəlir
- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr məhkəmə qaydasında həll olunur
- ictimai hüquq münasibətləri ilə tənzimlənir

492. İnzibati hüquq münasibətlərinin tənzimləndiyi norma:

- konstitusiya huququ normaları
- cinayət hüququ normaları
- konstitusiya və inzibati hüquq normaları
- mülki hüquq normaları
- ✓ inzibati hüquq normaları

493. İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr həll olunur:

- yalnız inzibati qaydada
- tərəflərin razılığı ilə
- mütləq ibtidai inzibati qaydada baxılmaqla məhkəmə qaydasında
- yalnız məhkəmə qaydasında
- ✓ inzibati və məhkəmə qaydasında

494. İnzibati hüquq münasibətlərində həmişə iştirak edir:

- prokuror
- ✓ dövlət orqanı
- vətəndaş
- qeyri-hökumət təşkilatı
- dövlət təşkilatları

495. İnzibati hüquq münasibətləri.....:

- ✓ ictimai-hüquqi münasibətlərdir
- korporativ xarakterli xüsusi-hüquqi münasibətlərdir

- müqavilə xarakterli xüsusi-hüquqi münasibətlərdir
- təşkilati xarakterli xüsusi-hüquqi münasibətlərdir
- xüsusi-hüquqi münasibətlərdir

496. İnzibati hüquq münasibətləri yaranır:

- əmlak üzrə müqavilə və sazişlərin bağlanması sahəsində
- sosial ətminat sahəsində
- cinayət üzrə cəzaların icrası sahəsində
- korporativ idarəetmə sahədə
- ✓ dövlət idarəetməsi sahəsində

497. İnzibati hüquq münasibətləri üçün xarakterikdir:

- bir qayda olaraq əmlak münasibətlərini tənzimləmir
- ✓ iştirakçılardan biri mütləq icra hakimiyyəti orqanı və ya vəzifəli şəxs olmalıdır
- məhkəmə qaydasında olduğu kimi inzibati qaydada da şikayət verilə bilər
- məhkəmə müdafiəsi ilə təmin olunmayıb
- cinayətin törədilməsi ilə bağlı deyil

498. Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

- ✓ Azərbaycan Respublikasına mülkiyyət hüquqi ilə mənsub olan əmlak
- Xəzər dənizinin Azərbaycan sektorunda olan təbii sərvətləri
- Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz
- qanunla nəzərdə tutulan mülkiyyətçisi olan konkret əmlak

499. Aşağıda sadalardan hansı insanın şəxsi hüquq və vəzifələrinə aid edilir?

- mədəniyyət hüququ
- tətillik hüququ
- ✓ xüsusi mülkiyyət hüququ
- təhsil hüququ
- istirahət hüququ

500. Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- ✓ heç bir mülkiyyət növünə üstün hüquq verilmir
- ictimai qurumların mülkiyyətinə
- bələdiyyə mülkiyyətinə
- dövlət mülkiyyətinə
- xüsusi mülkiyyətə